

ALLAH – KAINAT – İNSAN

**Sensasiya: Dünya alimlərinin 1400 ildə açə bilmədiyini
azərbaycanlı alim 4-5 ilə açdı**

DİN FƏLSƏFƏ İLƏ BİRLƏŞƏNDƏ ELM OLUR

QURAN VƏ DÜNYANIN BÜTÜN SİRLƏRİ AÇILDI

Elmi din – ali fəlsəfə – ali psixologiya

“İlahi məntiq”lə dünyanı düzgün, olduğu kimi dərk edərək Kainatla harmoniyada, yəni Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamağın elmi, dini və praktik əsasları

Burada hər bir insan, ailə, millət, dövlət və bəşəri təqib edən bütün xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər, o cümlədən münaqişə, müharibə, terror, təbii və ekoloji fəlakət, iqtisadi və siyasi krizis, xərçəng, AIDS, alkoqolizm, narkomaniya və sair xəstəlik, problem və bədbəxtliklərin əmələgəlmə səbəbi və birdəfəlik həlli yolu var. “Bu bir kitabdır, sənə nazil elədik ki, Rəbblərinin iznilə çıxarasan insanları zülmətlərdən aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna”. “Qurani-Kərim”, İbrahim surəsi (14) 1.

Təqdim olunarsa “Nobel” mükafatı alarıq. Tədris olunsə dövlətimizə və insanlara neftdən dəfələrlə çox fayda verər.

Filosof-həkim-psixoloq: Əli Güvəndikli

Redaktor: Əli Həsən

Din təkəcə etika, mənəviyyat, əxlaq və davranış qaydaları deyil, həm də “İlahi məntiq” olub, bəşərin indiyədək təsəvvür və dərk edə bilmədiyi ali fəlsəfə, yəni ali dünyagörüş və təfəkkür formasıdır: Hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir, yəni Kainatda, dünyada və həyatda hər şey Allahın hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi), başqa sözlə, Allahın işi olub, mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur.

Əli Güvəndikli

GİRİŞ

Allah – Kainat – İnsan

QURAN VƏ DÜNYANIN BÜTÜN SİRLƏRİ AÇILDI

Ali fəlsəfə – Ali psixologiya

**Allaha yaxın, sağlam və xoşbəxt yaşamağın
elmi-dini və praktik əsasları**

Biz çox “Allah-Allah” deyirik, ancaq çox az təsəvvür və hiss edirik ki, O nədir? O kimdir? Artıq Allah və reinkarnasiya (*yenidən doğulub dünyaya gəlmək*) elmi reallıqdır.

Hələ 2000 il bundan əvvəldən məlumdur ki, Allah məhəbbətdir. Məhəbbət nəyəsə qovuşmaq, onunla birləşmək istəyi olub, Kainatın ali konstruksiyası, harmoniyasının ali formasıdır.

Allah Kainatı sonsuzluğadək əhatə edən böyük İlahi məhəbbət hissi, yəni informasiya-energetik sahə olub, həm hər yerdə, həm burada, həm də qəlbimizdədir. “Hər yeri tutmuş Allah”, “Onun kürsüsü göyləri, yeri tutmuş”. “Qurani-Kərim”, Baqara surəsi (2) 115, 255. “Və bilin, insanın özü ilə qəlbinin arasında durur Allah”. Ənfəl surəsi (8) 24.

Allah zaman, məkan və materiya xaricində olduğundan insan şüuru Onu dərk edə bilmir. Ancaq Allaha məhəbbət bəsləməyi öyrənib əvəzində İlahi məhəbbəti qazanmağın, yəni Allaha yaxın olub, Haqqa qovuşmağın ali xoşbəxtliyini hiss edəndən sonra Allahın nə, kim olduğunu təsəvvür etmək mümkün olur.

Kainatda, dünyada və həyatda canlı-cansız hər nə varsa, hamını, hər şeyi Allah özündən, informasiya-energetik sahədən, yəni İlahi məhəbbət hissindən hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaratmış (İnformasiya maddəyə çevrilir. Məhəbbətdən zaman, zamandan məkan, məkandan materiya yaranır), həm də qəlb və ruh, başqa sözlə, can adlı informasiya-energetik sahə, yəni İlahi məhəbbət hissi ilə yaratdıqlarının daxilində olub, hamını, hər şeyi hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün idarə edir. Bir sözlə, hər şey Allahın işidir. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13)

31. “Allahdır bütün işlərin yiyəsi”. Hadid surəsi (57) 5. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7)54. “Əmr bütövlükdə Allahdan gəlir, söylə onlara”. Əl-i İmran surəsi (3) 154. “Bəndələrinin üstündə tam hakimdir O”. “Hökm təkçə Onundur”. Ənam surəsi (6) 18, 62. “Hər şeyi buyruğuna tabe eləyən Odur”. Haşr surəsi (59) 23. “Göylə yer arasında bütün işlərə əncam çəkər Allah”. Səcdə surəsi (32) 5. “Nə göylərdə, nə yerdə bir zərrə belə və zərrədən kiçik olsun, istər böyük heç bir şey Allahdan gizli qalan deyil”. Səbə surəsi (34) 3.

Bəşər yaranandan indiyədək şüur və dünyagörüşü inkişaf etsə də, hələ İlahi məntiqi, yəni hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyini, hər şeyin Allahın işi, hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk etmək səviyyəsində tək milləşməyib. Ona görə də hamımız mənəvi və ruhi xəstəyik.

On ildən çoxdur ki, bəşər tarixində ən böyük elmi-dini kəşf edib İlahi məntiq haqqında monoqrafiya yazmışam. Bir neçə dəfə qəzetlərdə çap olunmasına, əksər universitet, akademiya və nazirliklərə, dini qurumlara və idarələrə göndərməyimə baxmayaraq dərk edən yoxdur.

“Quran” fəvqəlbəşər ali fəlsəfə olduğundan 1400 ildən çoxdur ki, bəşər onu dərk edib İlahi məntiqi açma bilmir. “Quran”ın insan məntiqi ilə yazılan öyüd hissəsi onun nazil olduğu ilk illərdən dərk olunmuşdur. Məsələn: yaxşılıq et, yalan danışma, ibadət et və s.

Kainatı və insanı idarə edən İlahi məntiqlə yazılan qanun hissəsi 1400 ildən çoxdur ki, dərk olunmayıb. Məsələn: “Bütün işlər Allahın əlindədir”. Rad surəsi 13 (31). “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi 7 (54). “De ki, Allahın alnımıza yazdığından başqa bir iş gəlməz başımıza”. Tövbe surəsi 9 (51). “Yer üzünə və sizin başınıza elə bir müsibət (hadisə) gətirmərik ki, dərğahımızdakı yazıda (ləvh-i-məhfuz - Kainatın, yəni hamının, hər şeyin taleyi yazılmış gizli kitab) Biz bunu öncədən yazmamış olaq”. Hadid surəsi (57) 22.

Kainatı və insanı idarə edən ali İlahi qanun olan İlahi məntiq belədir: “Hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir. Yəni Kainatda, dünyada və həyatda hər şey Allahın işi, hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi) olub, hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur”.

Başqa dini kitablardan fərqli olaraq “Quran” fəlsəfi-dini kitabdır. “Quran” mütləqlik fəlsəfəsidir. Kainatda, dünyada və həyatda olanlar Allahın yazısı olub, mütləqdir. Necə deyərlər, olacağa çarə, yazıya pozu yoxdur.

Kainatda, dünyada və həyatda mütləq İlahi nizam var. Yalnız Allahın yazısında olanlar baş verir.

Allah hamını, hər şeyi özündən yaradıb, həm də yaratdıqlarının daxilində olub, hamını, hər şeyi idarə etdiyindən kim nə edirsə düz edir və haqlıdır. Kainatda, dünyada və həyatda zərrə qədər ədalətsiz, məntiqsiz, təsadüf, səhv, nahaq, günah, haram, şər və pis ola bilməz. Hər şey Allahın işi, öncədən yazısı (ssenarisi) olub, hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur. “Bizə şükr eləyəndə də, naşükürlük eləyəndə də doğru, düz yol göstərmişik insana”. İnsən surəsi (76) 3. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “İnsanlara qarşı fəzilətlidir (ədalətli və mərhəmətlidir) Rəbbin, şübhəsiz. Fəqət naşükürdür çoxu onların”. Nəml surəsi (27) 73. “Zərrə qədər haqsızlıq etməz Allah”. Nisə surəsi (4) 40.

Allahı və Allahın işlərini tam dərk etmək mümkün deyil. Ancaq onu bilmək çox mühümdür ki, dünya Allahın mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradıb, düzgün idarə etdiyi mütləq haqq-ədalət dünyasıdır.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Heç kimin haqqında bir haqsızlıq edilməz”. Muminin surəsi (23) 62.

Hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyindən qəlbinizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün nə olur-olsun heç kimi mühakimə etməyin, günahlandırmayın (qınamayın) heç kimdən, heç nədən narazı, nigaran olmayın, qorxmayın, heç nəyə təəssüflənməyin. Hər şey Allahın işi, öncədən yazısı (ssenarisi) olub, xeyrədir. “Ey iman gətirənlər! Adamlar barəsində müxtəlif gümanlarda olmaqdan çəkinin. Bir-birinizi günahlandırmayın”. Hucrat surəsi (49) 12. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Gözəl davrananları sevər Allah”. Əl-i İmran surəsi (3) 148.

Monoqrafiya heç şübhəsiz “Nobel” mükafatına layıqdır. Ona görə ki, burada bütün xəstəlik, problem və bədbəxtliklərin əmələgəlmə səbəbi və birdəfəlik həlli yolu var.

Monoqrafiya aşağıdakı suallara cavab verir: Allah kimdir, Allah nədir? Allah Kainatı və insanı nədən, necə və nə üçün yaratmış, nə ilə, necə idarə edir? Din, inam və dua nədir? İnsan və insan şəxsiyyəti nədir? Qəlb nədir? Məhəbbət nədir? İnsanın dünyaya gəlməyinin, həyatının mənası və məqsədi, yəni insan xoşbəxtliyi nədir? İnsan taleyi nədir? İlahi və insani məntiq nədir? Kainatda, dünyada və həyatda baş verən və insanı hər an təqib edən xoşagəlməz hadisə,

situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər nədir, nə üçün baş verir? Ölüm nədir, öləndən sonra insanın aqibəti necə olur? İnsan necə Kainatla harmoniyada, yəni Allaha yaxın, xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlərdən birdəfəlik azad, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşaya bilər?

Təbabət ona görə sağalda bilmir ki, xəstəliklərin əmələgəlmə səbəbi ona məlum deyil. İstisnasız bütün xoşagəlməz hadisə, xəstəlik, problem və bədbəxtliklər narazılıq, əsəb, fikir və ruh düşkünlüyündən əmələ gəlir. Narazılıq, əsəb, fikir və ruh düşkünlüyü (küfr) maddi və mənəvi dünya dəyərlərinə (mən və mənim) hərislik və aludəlikdən, hərislik və aludəlik isə hər şeyin Allahın işi, hələ dünya yaranmamış öncədən yazısı olduğunu təsəvvür və dərk edə bilməməkdən, başqa sözlə, cahillikdən yaranır.

Nəyi həyatımızın mənası və məqsədi, yəni ali xoşbəxtlik hesab edərək malik olmaq üçün hərisliklə gecə-gündüz fikir edir, malik ola bilməyəcəyimizdən və itirəcəyimizdən qorxuruqsa, demək, ona uyub, aludə olub, səcdə edərək Allahdan üstün tuturuq. Qəlbimizdə hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı neqativ fikir emosiya və hisslər, yəni narazılıq, əsəb, fikir və ruh düşkünlüyü (küfr) yaranır, məhəbbət azalır. Kainatın harmoniyasına, yəni Allaha qarşı olub, Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb özümüzü məhv edirik.

Hərislik və aludəliyin dərəcəsinə uyğun olaraq xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər yaradaraq qəlbimizi, beləliklə, həyatımızı xilas etmək üçün Allah onu əlimizdən alacaq, malik ola bilməyəcəyik, özünün əksinə çevriləcək. “Kim Allahın əleyhinə çıxarsa, bilsin, Allahın cəzası şiddətlidir”. Haşr surəsi (59) 4.

Xoşagəlməz hadisə, xəstəlik, problem və bədbəxtliklər qəlbimizi uyduğumuz dünya dəyərlərinə (mən və mənim) hərislik, aludəlik və onların nəticələri olan narazılıq, əsəb və fikirdən təmizləmək üçün məcburi İlahi vasitələr, yəni Allahın işləri, Allahın bizə mərhəmətidir. Uyduğumuz dünya dəyərlərinə malik olmaq imkanlarımızı bağlayır. Qəlbimizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün xoşagəlməz hadisə, xəstəlik, problem və bədbəxtlikləri narazılıq deyil, razılıq, barışıq, yəni şükürlə qəbul etməliyik.

Hamı, hər şey Allahın olduğundan qəlbimizi təmizləyib, Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün Allah xatirinə hamını, hər şeyi sevin. Ancaq heç kimin, heç nəyin əsiri olmayın. Özünüzü, hamını, hər şeyi, hər an itirməyə, yəni Allah yolunda qurban verməyə hazır olun.

“Allahındır göylərdə nə varsa, yerdə nə varsa”. Nisə surəsi (4)171. “Bilin! Allahındır göylərdə kim varsa, yerdə kim varsa”. Yunus surəsi (10) 66. “Baxın,

sizi sevməsələr də sevirsiniz onları”. Əl-i İmran surəsi (3) 119. “O kəslər ki, iman gətiriblər, mallarıyla, canlarıyla Allah yolunda cihad eləyiblər (qurban verməyə hazırdırlar) ən uca mövqeyə çatmış onlar Allahın dərğahında”. Tövbə surəsi (9) 20.

Ölüm Allahın yazısı olub, qəlb maddi və mənəvi dünya dəyərlərinə (mən və mənəm) hərislik, aludəlik və onların nəticələri olan narazılıq, əsəb və fikirlə dolub kritik həddi keçdikdə xəstəlik və ya bədbəxt hadisələrlə baş verir. Qəlbın son məcburi İlahi təmizləmə vasitəsidir. İnsanın bir neçə faiz təşkil edən cismi, yəni bədəni ölür. İnsanı Allaha bağlayan əsl ali “Mən” və Allahın bir hissəsi olan qəlb və ruh, yəni can Allaha qovuşub təmizlənir. Yenidən qəlbə uyğun başqa bir ananın bətnindəki uşağın cismində doğulub dünyaya gəlir. Qabiliyyət, dünyagörüş və qəlbə məhəbbət növbəti ömürə keçir. Beləliklə, bəşəriyyət inkişaf edir. “Siz Allahı necə inkar edərsiniz, ölüydünüz, dirilti sizi, yenə öldürəcək, yenə dirildəcək sizi. Və onun dərğahına dönəcəksiniz axırı”. Baqara surəsi (2)28.

İnsan Allahdan gəlir, Allaha qayıdır. İnsan qəlbə 1000 - 1100 ömür yaşayır. Nəhayət, bütün qəlblər təmizlənir, öz fərdiliyini itirir, Allaha qayıdıb, Allaha qovuşub, Allah olur.

Qəlbimizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün nə olur-olsun heç kimdən, heç nədən narazı, nigaran olmayın, qorxmayın. Heç nəyə təəssüflənməyin. Hər şey Allahın işi, öncədən yazısı olub, xeyrədir.

Qəlbimizi təmizləmək üçün Allaha dua etməyi öyrənməliyik. Bunun üçün yuxarıda yazılanlara diqqətlə əməl edib, dünyanı, yəni hamını, hər şeyi unudub Allahla danışmalıyıq: “İlahi! Mən Səni özümdən, hamıdan, hər şeydən çox istəyirəm. Nə olur-olsun, Allahın işidir, Allah bilən məsləhətdir, Allah bilən yaxşıdır, deyib, bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılaşıb, barışıb hər şey üçün hər an Allaha şükr edirəm”. Zikr – mələk duasıdır.

Duanı bütün günü aramsız, fasiləsiz xəfif səslə və ya fikirdə təkrar etmək lazımdır. Bir müddət (bir neçə gündən bir neçə ayadək) dua edəndən sonra qəlb dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan narazılıq, əsəb və fikirdən təmizlənir, “zikr” yaranır. Duaya ehtiyac olmur. Yəni insan şüurunu dayandıraraq fikir etməməyi öyrənir. Dua və namaz zikri öyrənmək üçün vasitələrdir. Zikr – mələk duasıdır. Beləliklə, insan Allaha yaxın, sağlam və xoşbəxt yaşamağı öyrənir. Ruh yüksəlir, bütün xəstəliklər sağalır, problem və bədbəxtliklər aradan qalxır. Bu, əbədi xoşbəxtlikdir.

Uşaqların bütün xəstəlikləri ananın qəlbinin təmizlənməsi ilə sağalır.

“Yalnız naşükür (narazı) kimsəyə cəza verilər”. Səbə surəsi (37) 17. Əgər mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz bilin, şiddətlidir sizə verəcəyim əzab – deyə, bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7.

Bütün bunlar Allaha tabe və təslim olmaq, səcdə, qulluq, ibadət və təvəkkül etmək, özünü Allahın ixtiyarına vermək olub, hər bir insan, ailə, millət, dövlət və bəşərin yeganə əbədi qurtuluş, sağlamlıq və xoşbəxtlik yoludur.

“Bu bir kitabdır, sənə nazil elədik ki, Rəbblərinin iznilə çıxarasan insanları zülmətlərdən aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna”. “Qurani-Kərim”, İbrahim surəsi (14) 1.

Filosof, həkim-psixoloq: Əli Güvəndikli
Telefon: mob.: (050) 799-43-57.

XÜLASƏ

Allah – Kainat – İnsan

“İlahi məntiq”lə dünyanı düzgün, olduğu kimi dərk edərək Kainatla harmoniyada, yəni Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamağın elmi, dini və praktik əsasları

İnsanın dünyagörüşü xarakterini, xarakteri isə taleyini müəyyən edir

Burada hər bir insan, ailə, millət, dövlət və bəşəri təqib edən bütün xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər, o cümlədən münaqişə, müharibə, terror, təbii və ekoloji fəlakət, iqtisadi və siyasi krizis, xərçəng, AİDS, alkoqolizm, narkomaniya və s. xəstəlik, problem və bədbəxtliklərin əmələgəlmə səbəbi və birdəfəlik həlli yolu var.

Təbabət ona görə sağalda bilmir ki, xəstəliklərin əmələgəlmə səbəbi təbabətə məlum deyil. İstisnasız bütün xoşagəlməz hadisə, xəstəlik, problem və bədbəxtliklər əsəb, fikir və ruh düşkünlüyündən əmələ gəlir. Əsəb, fikir və ruh düşkünlüyü düzgün olmayan dünyagörüş və xarakter nəticəsində insanın hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı narazılıq etməsindən, naşükürlük və narazılıqlar maddi və mənəvi dünya dəyərlərinə (mən və mənim) hərislik və aludəlikdən, hərislik və aludəlik isə hər şeyin Allahın işi, hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk edə bilməməkdən, başqa sözlə, cahillikdən yaranır. “Yalnız naşükür (narazı) kimsəyə cəza verilir”. Səbə surəsi (34)17. “Keçirdiyi güzərana naşükür (narazı) olan neçə-neçə şəhəri yer üzündən yox elədik”. Qasas surəsi (28) 58. “Kim Allahın əleyhinə çıxarsa, bilsin, Allahın cəzası şiddətlidir”. Haşr surəsi (59) 4.

İnsan ancaq mənəvi-ruhani biliklərini inkişaf etdirməklə hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyini, yəni hər şeyin Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu dərk edib dünyagörüş və xarakterini dəyişərək nə olur-olsun bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılaşıb, barışıb hər şey üçün hər an Allaha şükr (razılıq) etməklə qəlbi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən, yəni narazılıq, naşükürlük və fikirdən (“küfr”) təmizlənir, məhəbbətlə dolur. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti, başqa sözlə, informasion-energetik əlaqə artır. Kainatla harmoniyada, yəni

Allaha yaxın oluruq. Ruh yüksəlir, bütün xəstəliklər sağalır, xoşagəlməz hadisə, problem və bədbəxtliklər aradan qalxır.

“Və bilin, insanın özü ilə qəlbinin arasında durur Allah”. Ənfəl surəsi (8) 24. “Allahın sizdən istədiyi təkəcə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi”. İbrahim surəsi (14) 7.

Din təkəcə etika, mənəviyyat, əxlaq və davranış qaydaları deyil, həm də “İlahi məntiq” olub, bəşərin indiyədək təsəvvür və dərk edə bilmədiyi ali fəlsəfə, yəni ali dünyagörüş və təfəkkür formasıdır: Hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir, yəni Kainatda, dünyada və həyatda hər şey Allahın hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi), başqa sözlə, Allahın işi olub, mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Allahdır bütün işlərin yiyəsi”. Hadid surəsi (57) 5. “Bilin! Yalnız Ona aid olan yaratmaq və buyurmaq”. Əraf surəsi (7) 54. “Hər şeyi buyruğuna tabe eləyən Odur”. Haşr surəsi (59) 23. “Bəndələrinin üstündə tam hakimdir O”. “Hökm təkəcə Onundur”. Ənam surəsi (6) 18, 62. “De ki, Allahın alnımıza yazdığından başqa bir iş gəlməz başımıza”. Tövbə surəsi (9) 51. “Yer üzünə və sizin başınıza elə bir müsibət (hadisə) gətirmərik ki, dərğahımızdakı yazıda Biz bunu öncədən yazmamış olaq”. Hadid surəsi (57) 22. “İnsanlara qarşı fəzilətlidir (ədalətli və mərhəmətlidir) Rəbbin, şübhəsiz. Fəqət naşükürdür (narazıdır) çoxu onların”. Nəml surəsi (27) 73. “Yalnız naşükür (narazı) kimsəyə cəza verilər”. Səbə surəsi (34) 17.

Allah hər bir insana xoşbəxtliyi üçün nə lazımdırsa hər şeyi qəlbinə uyğun düzgün verir. Qəlbinə uyğun olmayanları, yəni malik olmaq üçün hərisliklə gecəgündüz fikir etdiklərini malik ola bilməyəcəyindən və itirəcəyindən qorxduqlarını qəlbini, beləliklə, həyatını xilas etmək üçün xoşagəlməz hadisələr yaradaraq vermir və alır. “Həyatda hər şeyi verən də, alan da Allahdır”. Əl-i İmran surəsi (3) 156.

Hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyindən qəlbimizi təmizləyərək Kainatla harmoniyada, yəni Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamaq üçün nə olur-olsun bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılıq, barışıb hər şey üçün hər an Allaha şükr (razılıq) etməyi öyrənməliyik. “Hər gələn müsibət (hadisə) Allahın iznilə gəlir”. Təğabun surəsi (64) 11. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi”. İbrahim surəsi (14) 7.

“Mən dünyadan heç nə öyrənməmiş gedirəm” – Sokrat. Bəşər yaranandan indiyədək şüur və dünyagörüşü inkişaf etsə də hələ İlahi məntiqi, yəni hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyini, başqa sözlə, hər şeyin Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk etmək səviyyəsində təkmilləşməyib. Ona görə də hamımız mənəvi və ruhi xəstəyik. Dünyaya münasibətimiz, yəni məntiqimiz, başqa sözlə, dünyagörüşümüz düzgün olmur. Hansısa maddi və mənəvi dünya dəyərlərinə (mən və mənəm) hərislik yaranır, aludə oluruq. Onlara malik olmaq üçün gecə-gündüz fikir edir, malik ola bilməyəcəyimizdən və itirəcəyimizdən qorxuruq. Qəlbimizdə hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı neqativ fikir, emosiya və hisslər, yəni narazılıq, naşükürlük, əsəb, fikir və ruh düşkünlüyü (“küfr”) yaranır, məhəbbət azalır. Kainatın harmoniyasına, yəni Allaha qarşı olub, Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb özümüzü məhv edirik. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Kim Allahın əleyhinə çıxarsa bilsin, Allahın cəzası şiddətlidir”. Haşr surəsi (59) 4.

Deməli, neqativ fikir, emosiya və hisslərimizin mənbəyi dünyagörüşümüzün təkmil olmaması, yəni cahilliyimizdir.

Nəyi həyatımızın mənası və məqsədi, yəni ali xoşbəxtlik hesab edərək malik olmaq üçün hərisliklə gecə-gündüz fikir edir, malik ola bilməyəcəyimizdən və itirəcəyimizdən qorxuruqsa, demək, ona uyub, aludə olub, səcdə edərək Allahdan üstün tuturuq. Qəlbimizdə hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı neqativ fikir emosiya və hisslər, yəni narazılıq, əsəb, fikir və ruh düşkünlüyü (küfr) yaranır, məhəbbət azalır. Kainatın harmoniyasına, yəni Allaha qarşı olub, Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb özümüzü məhv edirik.

Kainatda, dünyada və həyatda baş verən və bizi hər an təqib edən bütün xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər dünyagörüşümüzün təkmil olmamasının, yəni cahilliyimizin nəticələri olub, dünyagörüşümüzü inkişaf etdirmək, qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir emosiya və hisslərdən (“cin”) təmizləyib Allaha yaxınlaşdırmaqla ruhumuzu yüksəldərək qəlbimizi, beləliklə, həyatımızı xilas etmək üçün məcburi İlahi vasitələr, yəni Allahın işləri, Allahın bizə mərhəmətidir. Aludə olduğumuz maddi və mənəvi dünya dəyərlərinə malik olmaq imkanlarımızı bağlayır. Qəlbimizi təmizləyib Allaha yaxın sağlam və xoşbəxt yaşamaq üçün xoşagəlməz hadisələri narazılıq deyil, razılıq, barışıq, yəni şükrlə qəbul etməliyik. “Yaxşılıq dəyəndə onlara bu Allahdandır deyərlər. Pislik dəyəndə onlara bu səndən gəlir, deyərlər. De ki, Allahdan gəlir hər şey. Bunlara nə olub axı, anlamazlar heç bir sözü?”. Nisə

surəsi (4) 78. “Hər gələn müsibət (hadisə) Allahın iznilə gəlir”. Təğabun surəsi (64) 11. “Şübhəsiz güldürən də Odur, ağladan da O”. “Öldürən də Odur, dirildən də O”. Nəcm surəsi (53) 43, 44. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz bilin, şiddətlidir sizə verəcəyim əzab, deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7. “Rəbbimizdən gəlir hər şey, deyər dərin alimlər. Yalnız ağıllı adamlar bunu düşünüb anlar”. Əli İmran surəsi (3) 7.

Xoşagəlməz hadisələrin qəlbimizi təmizləyib ruhumuzu yüksəldərək həyatımızı xilas etmək üçün məcburi İlahi vasitələr, yəni Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu dərk, razılıq, barışıq, yəni şükrlə qəbul edə bilməsək, daha çox narazılıq, naşükürlük və fikir (“küfr”) etsək qəlbimiz dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərlə (“cin”) dolub kritik həddi keçdikdə xəstəlik və ya bədbəxt hadisələrlə qəlbın son məcburi İlahi təmizləmə vasitəsi olan ölüm baş verir. İnsanın bir neçə faiz təşkil edən cismi, yəni bədəni ölür. Əsl ali “Mən”, yəni qəlb və ruh, başqa sözlə, can Axirət adlı ruqlar dünyasında Allaha qovuşub təmizlənir. Allahın istəyi ilə qəlbə uyğun yerdə və ya dünyaların birində başqa bir uşağın cismində yenidən doğulub dünyaya gəlir.

Ölümünüzdən qorxmayın, sizin ali “Mən”, yəni qəlb və ruh, başqa sözlə, can zaman xaricində olub, əbədidir, Allaha qovuşur, Onun bir hissəsini təşkil edir. İnsan Allahdan yaranıb Onun bir hissəsi, hüceyrəsi olduğundan Allahın özü kimi ölməz və əbədidir. Allahdan gəlir, Allaha qayıdır. “Əgər Biz istəsək ki, sizin yerinizə sizin kimi kimsələri gətirək bilmədiyiniz şəkllə salıb sizi bir daha var eləyərək”. Vaqia surəsi (56) 61. “Öldürən də Odur, dirildən də O”. Nəcm surəsi (53) 44. “Sizə öncə həyat verən, sonra öldürən, sonra yenə həyat verən Odur”. Hacc surəsi (22) 66. “Dünya həyatınızı üstün tutdunuz axirətdən? Axirətin səfasından çox-çox azdır bu dünyanın səfası”. Tövbə surəsi (9) 38.

Ölüm ruhun inkişafının ali mexanizmidir. Ölüm, yəni fiziki təbəqənin dağılması və informasiya - energetik sahənin (qəlb və ruh) aktivləşməsi təbiətdə ən güclü məcburi inkişaf mexanizmidir. Bütün Allahdan yarananlar yeni məhəbbət və enerji payı almaq üçün dövrü olaraq Ona qayıtmalıdır. “Bir şeyi yaratmağa başlayır, yaradır, sonra onu təkrar yaradır Allah”. Rum surəsi (30) 11. “Yer üzündə və burada olanların varisi şübhəsiz Bizik. Və Bizim dərgahımıza qayıdar onlar”. Məryəm surəsi (19) 40. “De ki, istər daş olun, istər dəmir, istər də qəlbınızda böyütdüyünüz hər hansı varlıq olun hökmən diriləcəksiniz. Deyəcəklər, kim bizi qaytaracaq həyata? De ki, sizi ilk öncə yaradan. Və təəccüblə baxaraq sənın üzünə, bu nə zaman olacaq? – deyərlər. De ki, olsun

yaxın zamanda”. İsrə surəsi (17) 50, 51. “Allahdan iznsiz bir kimsə ölə bilməz. Olüm bir yazıdır, əcəli var. Verəcəyik şükr eləyənlərin əcrini”. Əl-i İmran surəsi (3) 145. “Dirildən də Odur, öldürən də O”. Duxən surəsi (44) 8.

İnsan qəlbi 1000-1100 ömür yaşayır, nəhayət, bütün qəlblər öz fərdiliyini itirib, Allaha qayıdıb, Allaha qovuşub Allah olur. Biz Allahdan gəlirik, İlahiliyimizi artırırıq, Allaha yaxınlaşırıq, Allaha qayıdıb, Allaha qovuşub Allah oluruq. Gələcəkdə nə cənnət var, nə cəhənnəm. Gələcəkdə ancaq Allah var. “O cəhənnəm misalı da bəşərə pis aqibəti xatırlatmaq üçündür”. Muddəs surəsi (74) 31. Yəni növbəti ömür qəlbəuyğun verilir. “Siz Allahı necə inkar edərsiniz, ölüydünüz dirildi sizi, yenə öldürəcək, yenə dirildəcək sizi. Və onun dərgahına dönəcəksiniz axırı”. Baqara surəsi (2) 28. “Əlli min il sürən bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər və Cəbrail”. Məaric surəsi (70) 4.

Allah hamını, hər şeyi özündən yaradıb, həm də yaratdıqlarının daxilində olub, hamını, hər şeyi idarə etdiyindən kim nə edirsə düz edir və haqlıdır. Kainatda, dünyada və həyatda zərrə qədər ədalətsiz, məntiqsiz, təsadüf, səhv, nahaq, günah, haram, şər və pis ola bilməz. Hər şey Allahın işi, öncədən yazısı (ssenarisi) olub, hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur. “Bizə şükr eləyəndə də, naşükürlük eləyəndə də doğru, düz yol göstərmişik insana”. İnsən surəsi (76) 3. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “İnsanlara qarşı fəzilətlidir (ədalətli və mərhəmətlidir) Rəbbin, şübhəsiz. Fəqət naşükürdür çoxu onların”. Nəml surəsi (27) 73. “Zərrə qədər haqsızlıq etməz Allah”. Nisə surəsi (4) 40.

Allahı və Allahın işlərini tam dərk etmək mümkün deyil. Ancaq onu bilmək çox mühümdür ki, dünya Allahın mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradıb, düzgün idarə etdiyi mütləq haqq-ədalət dünyasıdır.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Heç kimin haqqında bir haqsızlıq edilməz”. Muminin surəsi (23) 62.

Hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyindən qəlbinizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün nə olur-olsun heç kimi mühakimə etməyin, günahlandırmayın (qınamayın) heç kimdən, heç nədən narazı, nigaran olmayın, qorxmayın, heç nəyə təəssüflənməyin. Hər şey Allahın işi, öncədən yazısı (ssenarisi) olub, xeyrədir. “Ey iman gətirənlər! Adamlar barəsində müxtəlif gümanlarda olmaqdan çəkinin. Bir-birinizi

günahlandırmayın”. Hucrat surəsi (49) 12. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Gözəl davrananları sevər Allah”. Əl-i İmran surəsi (3) 148.

İnsanın dünya dəyərlərinə hərislik və aludəliyi güclü olduqca məntiqi onu aldadır və yüz faiz əmin olduğu halda deqradasiya və özünüməhv etməyə gedir. Ona görə də insanların mənəvi-ruhani biliklərini inkişaf etdirmədən heç bir stabil iqtisadi və siyasi reforma nail olmaq mümkün deyil.

Hamı, hər şey Allahın olduğundan Allah xatirinə hamını, hər şeyi sevin! Ancaq heç kimin, heç nəyin əsiri olmayın. Qəlbinizi dünya dəyərlərinə (mən və mənim) hərislik və onun nəticələri olan narazılıq, əsəb və fikirdən təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün özünüzü, hamını, hər şeyi hər an itirməyə, yəni Allah yolunda qurban verməyə hazır olun. “Allahındır göylərdə nə varsa, yerdə nə varsa”. Nisə surəsi (4)171. “Bilin! Allahındır göylərdə kim varsa, yerdə kim varsa”. Yunus surəsi (10) 66. “Baxın, sizi sevməsələr də sevirsiniz onları”. Əl-i İmran surəsi (3) 119. “O kəslər ki, iman gətiriblər, mallarıyla, canlarıyla Allah yolunda cihad eləyiblər (qurban verməyə hazırdırlar) ən uca mövqeyə çatmış onlar Allahın dərgahında”. Tövbə surəsi (9) 20.

Qəlbimizin təmizlənməsini tezləşdirmək üçün harada olub, nə etsək də bütün günü aramsız, fasiləsiz Allaha dua etməyi öyrənməliyik: “İlahi! Mən Səni özümdən, hamıdan, hər şeydən çox istəyirəm. Nə olur-olsun Allahın işidir, Allah bilən məsləhətdir, Allah bilən yaxşıdır deyib, hər şey üçün hər an Allaha şükr edirəm”.

Dua edən dünyanı, yəni xəstəlik və problemlərini, hamını, hər şeyi unudub Allahla danışmalıdır. Duanı xəfif səsle və ya fikirdə təkrar etmək olar. Bir müddət dua edəndən sonra qəlb fikirdən təmizlənir və “zikir” yaranır, duaya ehtiyac olmur. Daha doğrusu insan şüurunu dayandıraraq fikir etməməyi öyrənir. Əslində biz fikirlə deyil, hisslərimizlə düşünürük.

“De ki, Ona dua etmədikcə axı neçə xeyir versin Rəbbiniz sizə?” Furqan surəsi (25) 77. “Qəlbində yalvara-yalvara, qorxa-qorxa, xəfif bir səsle gecə-gündüz an Rəbbini”. Əraf surəsi (7) 205. “Anın Allahı ayaq üstə dura-dura, otura-otura, yanı üstə uzana-uzana”. Nisə surəsi (4) 103. “Ey iman gətirənlər, nə mallarınız, nə övladlarınız Allahı anmaqdan sizi ayırmamalıdır. Allahı anmaqdan qalanlar itkiyə uğrayarlar”. Münəfiqun surəsi (63) 9.

Bütün bunlar Allaha tabe və təslim olmaq, səcdə, qulluq, ibadət və təvəkkül etmək, özünü Allahın ixtiyarına vermək olub, hər bir insan, ailə, millət, dövlət və bəşərin yeganə əbədi qurtuluş, sağlamlıq və xoşbəxtlik yoludur.

“Bu bir kitabdır, sənə nazil elədik ki, Rəbblərinin iznilə çıxarasan insanları zülmətlərdən aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna”. “Qurani-Kərim”, İbrahim surəsi (14) 1.

Yuxarıda yazılanları diqqətlə öyrənib əməl etdikdə qəlb narazılıq və fikirdən təmizlənir, Allaha yaxın oluruq. Ruh yüksəlir, bütün xəstəliklər sağalır, problem və bədbəxtliklər aradan qalxır. İnsan Allaha yaxın, sağlam və xoşbəxt yaşamağı öyrənir. Bu, əbədi xoşbəxtlikdir.

Uşaqların bütün xəstəlikləri ananın qəlbinin təmizlənməsi ilə sağalır.

Bu məqalə “Quran”dan bəşərin indiyədək dərk edə bilmədiyi çox mühüm açıqlamadır. Təfərrüatı ilə “Elmi din – Ali fəlsəfə – Ali psixologiya” adlı monoqrafiyadan oxuya bilərsiniz.

A l l a h – K a i n a t – İ n s a n

(Təfərrüatı ilə)

**“İlahi məntiq”lə dünyanı düzgün, olduğu kimi dərk edərək Kainatla harmo-
niyada, yəni Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamağın
elmi, dini və praktik Əsasları**

ELMİ DİN – ALİ PSIXOLOGİYA – ALİ FƏLSƏFƏ

“İlahi məntiq”lə dünyanı düzgün, yəni hər şeyin Allahın işi, hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk etməyi öyrənmək hər bir insan, ailə, millət, dövlət və bəşərin yeganə əbədi qurtuluş, sağlamlıq və xoşbəxtlik yoludur. Ona görə ki, insanın dünyagörüşü xarakterini, xarakteri isə taleyini müəyyən edir.

Artıq Allah və reinkarnasiya (yenidən doğulub dünyaya gəlmək) elmi reallıqdır.

Din təkcə etika, mənəviyyat, əxlaq və davranış qaydaları deyil, həm də “İlahi məntiq” olub bəşərin indiyədək təsəvvür və dərk edə bilmədiyi ali fəlsəfə, yəni ali dünyagörüş və təfəkkür formasıdır: Hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir, yəni Kainatda, dünyada və həyatda hər şey Allahın hələ dünya yaranmamış öncədən yazısı (ssenarisi), başqa sözlə, Allahın işi olub mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Allahdır bütün işlərin yiyəsi”. Hadid surəsi (57) 5. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7)54. “Hər şeyi buyruğuna tabe eləyən Odur”. Haşr surəsi (59) 23. “Bəndələrinin üstündə tam hakimdir O”. “Hökm təkcə Onundur”. Ənam surəsi (6) 18, 62. “De ki, Allahın alnımıza yazdığından başqa bir iş gəlməz başımıza”. Tövbə surəsi (9) 51. “Yer üzünə və sizin başınıza elə bir müsibət (hadisə) gətirmərik ki, dərğahımızdakı yazıda (ləvhi-məhfuz) Biz bunu öncədən yazmamış olaq. Bunu sizə deyirik ki, sizdən alınanlara kədərlənməyəsiz, sizə verilənlərə çox sevinməyəsiz”. Hadid surəsi (57) 22, “İnsanlara qarşı fəzilətlidir (ədalətli və mərhəmətlidir) Rəbbin, şübhəsiz. Fəqət naşükürdür (narazıdır) çoxu onların”. Nəml surəsi (27) 73. “Yalnız naşükür (narazı) kimsəyə cəza verilər”. Səbə surəsi (34) 17.

Ruhlar dünyasının, yəni Allahın ali qanunları maddi dünyanı, yəni hamını, hər şeyi idarə edir. Bunu dərk və hiss etmədiyimiz üçün kor-koranə yaşayırıq və bu bizə çox baha başa gəlir.

Nəhayət, bəşər tarixində ən böyük və müqəddəs elmi-dini kəşf, yeni ali dünyagörüş və təfəkkür forması, Kainatı və insanı idarə edən ali İlahi qanun olan İlahi məntiqlə bütün dinlər və elmlər birləşir, dünya düzgün, yəni olduğu kimi dərk olunur. Dünyanın bütün sirləri açılır.

Hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyindən Kainatla harmoniyada, yəni Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamaq üçün nə olur-olsun bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılaşıb, barışıb hər şey üçün hər an Allaha şükr (razılıq) etməyi öyrənməliyik. “Hər gələn müsibət (hadisə) Allahın iznilə gəlir”. Təğabun surəsi (64) 11.

“Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz, bilin, şiddətlidir sizə verəcəyim əzab, deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7.

Burada hər bir insan, ailə, millət, dövlət və bəşəri təqib edən bütün xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər, o cümlədən, münaqişə, müharibə, terror, təbii və ekoloji fəlakət, iqtisadi və siyasi krizis, qloballaşma, xərçəng, AİDS, SARS, alkoqolizm, narkomaniya və sair xəstəlik və problemlərin əmələgəlmə səbəbi və birdəfəlik həlli yolu var.

Müəllifdən: Mən 1946-cı ildə Şəmkirdə doğulmuşam. 1971-ci ildə Bakı Dövlət Tibb İnstitutunu bitirdim. 1999-cu ilin yanvar ayınadək Allaha inanmamışam. Demək olar ki, ateist idim. Həmin tarixdə Sankt-Peterburqda yaşayan ilahiyyatçı-filosof-həkim S.N.Lazaryevin “Diaqnostika karmı” adlı altı cildlik kitabını çox diqqətlə mütaliə edib konspektləşdirdim. İlahi məntiqlə dünyanı düzgün (yəni hər şeyin Allahın işi olduğunu) dərk etdim. Məndə Allaha inam və məhəbbət yarandı. O vaxtdan İlahi məhəbbət enerjisi, yəni Allaha yaxın olub Haqqa qovuşmağın ali xoşbəxtliyini, sağlamlıq, ruh yüksəkliyi və kamillik əlamətlərini aydın hiss etməyə başladım. İndi məndə heç nədən asılı olmayan xoşbəxtlik, sevinc və ruh yüksəkliyi var. Mühakimə, narazılıq, təəssüf, həsəd, intiqam, qısqançlıq, təkəbbür, qəzəb, nigarançılıq, qorxu və sair heç bir neqativ fikir, emosiya və hiss yoxdur. Nə olur-olsun Allahın işidir, Allah bilən məsləhətdir, Allah bilən yaxşıdır, – deyib, bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılaşıb, barışıb hər şey üçün hər an Allaha şükr (razılıq) edirəm.

Sonra “Qurani-Kərim”in Nəriman Qasımoğlunun qələmi ilə Azərbaycan türkcəsində açıqlamasını və İncili mütaliə etdim. Dörd il müddətinə “Elmi din və ya Ali psixologiya” adlı monoqrafiya yazdım.

Biz çox “Allah-Allah” deyirik, ancaq çox az təsəvvür və hiss edirik ki, O nədir? O kimdir? Artıq Allah və reinkarnasiya (yenidən doğulub dünyaya gəlmək) elmi reallıqdır. Hələ 2000 il bundan əvvəldən məlumdur ki, Allah məhəbbətdir. Məhəbbət nəyəsə qovuşmaq, onunla birləşmək istəyi olub Kainatın ali konstruksiyası, harmoniyasının ali formasıdır.

Allah Kainatı sonsuzluğadək əhatə edən böyük İlahi məhəbbət hissi, yəni informasiya-energetik sahə olub həm hər yerdə, həm burada, həm də qəlbimizdədir. “Hər yeri tutmuş Allah”, “Onun kürsüsü göyləri, yeri tutmuş”. “Qurani-Kərim”, Baqara surəsi (2) 115, 255. “Və bilin, insanın özü ilə qəlbinin arasında durur Allah”. Ənfəl surəsi (8) 24.

Allah zaman, məkan və materiya xaricində olduğundan insan şüuru Onu dərk edə bilmir. Ancaq Allaha məhəbbət bəsləməyi öyrənib əvəzində İlahi məhəbbəti qazanmağın, yəni Allaha yaxın olub Haqqa qovuşmağın ali xoşbəxtliyini hiss edəndən sonra Allahın nə, kim olduğunu təsəvvür etmək mümkün olur.

Kainatda, dünyada və həyatda canlı-cansız hər nə varsa, hamını, hər şeyi Allah özündən, informasiya-energetik sahədən, yəni İlahi məhəbbət hissindən hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaratmış (informasiya maddəyə çevrilir), həm də qəlb və ruh, başqa sözlə, can adlı informasiya-energetik sahə, yəni İlahi məhəbbət hissi ilə yaratdıqlarının daxilində olub hamını, hər şeyi hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün idarə edir. Bir sözlə, hər şey Allahın işidir. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Allahdır bütün işlərin yiyəsi”. Hadid surəsi (57) 5. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7)54. “Əmr bütövlükdə Allahdan gəlir, söylə onlara”. Əl-i İmran surəsi (3) 154. “Bəndələrinin üstündə tam hakimdir O”. “Hökm təkə Onundur”. Ənam surəsi (6) 18, 62. “Hər şeyi buyruğuna tabe eləyən Odur”. Haşr surəsi (59) 23. “Göylə yer arasında bütün işlərə əncam çəkər Allah”. Səcdə surəsi (32) 5. “Nə göylərdə, nə yerdə bir zərrə belə və zərrədən kiçik olsun, istər böyük heç bir şey Allahdan gizli qalan deyil”. Səbə surəsi (34) 3.

Kainat vahid orqanizmdir, bütün canlı-cansız obyektlər onun hüceyrələri olub vahid mərkəzdən mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə təsəvvürolunmaz və heyratamız düzgün yaradılıb, düzgün idarə olunur. Bir sözlə, hər şey Allahın işidir.

Kainatın strukturu pətəkvari olub öz aralarında qruplarla birləşmiş 33 dünyadan ibarətdir. Hər bir insan, daha doğrusu, onun energetik əkiz tayı hər bir dünyada olmaqla, uyğun olaraq başqa şüura və görkəmə malikdir. Başqa dünyaların sakinlərinin xarici görkəmləri bizə oxşayır. “Bilin, Allahındır göylərdə kim varsa, yerdə kim varsa”. Yunus surəsi (10) 66.

Kainat məhəbbət alıb-verməklə tənəffüs edir. Məhəbbət ruha, sonra isə materiya çevrilir. Materiya daha ruhani olaraq məhəbbətə meyil edir. Kainat İlahi məhəbbət hissindən yarandığı üçün bütün canlı-cansız obyektlər hissiyyətli olub Kainatı sonsuzluğadək əhatə edən informasiya-energetik sahəyə, yəni İlahi məhəbbət hissində və şüura malikdirlər. Beləliklə, hər bir obyekt Kainatda baş verən bütün hadisə və

proseslər haqqında tam informasiyaya malikdir. Hamının, hər şeyin Allahla təması eynidir. “Allahındır göylərdə nə varsa, yerdə nə varsa”. Nisə surəsi (4) 171.

Kainatda, dünyada və həyatda baş verən hadisə, situasiya və proseslər ayrı-ayrı obyektlərin xaotik qarşılıqlı təsiri deyil, Kainatın vahid informasion-energetik sahəsinin, yəni Allahın kodlaşmış proqramı olub informasion strukturlardan energetik səviyyəyə keçib fiziki səviyyədə reallaşmasıdır. “Hər şeyi buyruğuna tabe eləyən Odur”. Haşr surəsi (59) 23.

Nə təbabət, nə pedaqogika, nə də psixologiya dəqiq məlumata malik deyil ki, insan və insan şəxsiyyəti nədir? İnsan dialektik varlıq olub iki əksliklərin vəhdətindən ibarətdir: maddə və energetik sahə. Maddə, yəni bədənimizin mövcud olması üçün qidalanmalı və çoxalmalıdır. Energetik sahə, yəni qəlbimiz isə axar su kimi mövcud olmaq üçün daimi mənbədən qidalanmalıdır. Bu mənbə başlanğıc olub biz onu Allah adlandırırıq. Qəlb daimi Allaha qovuşmaq istəyir. Bu onun mövcudluq qaydasıdır. Ali birlik forması məhəbbətdir. Demək, qəlbın mövcudluq qaydası Allaha məhəbbət bəsləyib əvəzində İlahi məhəbbəti qazanmaqdır. Beləliklə, insanın mövcudluq qaydası Allaha məhəbbət bəsləyib əvəzində İlahi məhəbbəti və İlahi xoşbəxtliyi qazanmaqdır. “Qəlb”, “könlü”, “şüuraltı”, “biosahə” və “aura” eyni anlayışlardır.

İnsan bir neçə faiz bədən və şüur, 95-98 faiz qəlb və ruh, yəni can adlı energetik laylardan ibarət çox mürəkkəb informasion-energetik sistem olub Kainatın özü qədər sirli və öyrənilməmişdir. Biz “mən” dedikdə bədən və şüurumuzu nəzərdə tuturuq. Qəlbimizdə daşdıığımız ali “Mən” Allaha qovuşur, Onun bir hissəsini təşkil edir.

Döl ana bətnində beş aylıq olanda Allah ona qəlb və ruh, can, İlahi məhəbbət enerjisi, Allahlıq, yəni informasion-energetik sahə verir və bu sahənin vasitəsilə o, sonsuzluğadək Allaha və Kainata qovuşur. Onlarla birlik təşkil edib harmoniyada olur. Ürək döyünməyə, qan dövr etməyə, əzələlər hərəkət etməyə başlayır. Ana bətnində ikinci canı hiss edir. Qəlb insanın keçən ömründən gəlir, ata və ananın qəlbinə uyğun kodlaşdırılır.

Allah insanı yaratmış ki, insan qəlbində Ona məhəbbət bəsləsin, əvəzində İlahi məhəbbəti və İlahi xoşbəxtliyi qazansın. Yəni insanın dünyaya gəlməyinin, həyatının mənası və məqsədi qəlbindəki İlahi məhəbbəti artırıb Allaha verib daha çox İlahi məhəbbəti və İlahi xoşbəxtliyi qazanmaqdır. Başqa sözlə, insan Allaha məhəbbət vergisi verməlidir. Vermirsə, onda insani xoşbəxtliklərdən məhrum olur. “Allahın sizdən istədiyi (və davası) təkəcə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37. “De ki, Ona dua etmədikcə axı necə xeyir versin Rəbbiniz sizə?” Furqan surəsi (25) 77.

Qəlbə məhəbbət ən ali dəyərdir. Onu azaltmağa heç bir bəraət yoxdur. Ona görə ki, insan məhəbbəti İlahi məhəbbət üçün xammaldır, yəni İlahi məhəbbətə çevrilir. İlahi məhəbbət isə Allahdır, Kainatı yaradır, yaşadır və idarə edir. Beləliklə, Kainat insanın Allaha verdiyi məhəbbət hissi ilə yaşayır. Başqa sözlə, dünya müqəddəslərin

çiyində durur. “Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlərdən üstün tutdu Allah”. Əl-i İmran surəsi (3) 33.

İnsan Kainatda Allahın məhəbbət enerjisi istehsal edən ən güclü generatorudur. İnsanın Allaha verdiyi məhəbbət enerjisi ilə Allah böyüyür, güclənir, Kainat genişlənir, insan ruhunun gücü də artır. Belə ki, 2000 il bundan əvvəl insan ruhunun gücü 10 vahid, intibah dövründə 23 vahid, XIX əsrin sonlarında 33 vahid idi. İndi 88 vahiddir və artmaqda davam edir. Dünya rəqqasının, yəni informasiya və maddənin bir-birinə keçmə sürəti artmışdır. Kainatın biogenosferi də dəyişir. “Aləmlərdən üstün tutduq onları”. Cəsiyə surəsi (45) 16. Kainatda ən güclü informasiya-energetik sahəyə, yəni İlahi məhəbbət enerjisinə, başqa sözlə, Allahlığa malik olan insan Allah – Kainat – İnsan birliyi vahid orqanizmin ən mühüm bir hüceyrəsi kimi öz fikir, emosiya və hissləri ilə Kainatın idarə olunmasında iştirak edir. Başqa sözlə, zaman, məkan və materiya xaricində hər bir insan Allahdır.

Kainatda, dünyada və həyatda baş verən bütün hadisə, situasiya və proseslər hissiyyat üzvlərimiz və şüurumuzla dünyanı dərk etməyimizə uyğun formalaşmış dünyagörüş, təfəkkür və xarakterimizin əsasında yaranmış və qəlbimizdən ruhumuzla Allaha ötürdüyümüz fikir, emosiya və hisslərimizə uyğun Allahdan ruhumuzla qəlbimizə və Allahdan bizi əhatə edən Kainat, dünya və insanlara gələn informasiyalarla idarə olunaraq taleyimizi müəyyən edir.

Biz yuxuda, adi və ya maksimum fəaliyyətdə olanda iradəmizdən asılı olmayaraq ürək döyünür, qan dövr edir, tənəffüs edirik, beynimiz, qaraciyər, böyrəklər və sair orqanlar, trilyonlarla hüceyrələr fəaliyyət göstərir, minlərlə biokimyəvi proseslər gedir. Bütün bunlar ruh adlı informasiya-energetik sahə ilə qəlbimizə gələn İlahi informasiya və enerji ilə qəlbimizə uyğun idarə olunur. Hər bir hüceyrə və orqanlarımız, deməli, bütövlükdə orqanizminiz İlahi informasiya və enerji ilə qəlbimizə uyğun idarə olunur. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31.

“Allah bir şey etməyinizi istəməyincə siz də istəyə bilməzsiniz”. Təkvir surəsi (81) 29. “Nə göylərdə, nə yerdə bir zərrə belə və zərrədən kiçik olsun, istər böyük heç bir şey Allahdan gizli qalan deyil”. Səbə surəsi (34) 3.

Biz, bizi əhatə edən dünya və insanların bir-birimizə münasibət və davranışlarımız hiss üzvlərimiz və şüurumuzla dünyanı dərk etməyimizə uyğun formalaşmış dünyagörüş, təfəkkür və xarakterimizin əsasında yaranmış və qəlbimizdən ruhumuzla Allaha ötürdüyümüz fikir, emosiya və hisslərimizə uyğun Allahdan ruhumuzla qəlbimizə və Allahdan bizi əhatə edən Kainat, dünya və insanlara gələn informasiyalarla idarə olunduğundan bizə elə gəlir ki, fəaliyyətlərimiz şüur, iradə və istəyimizlə idarə olunur. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7) 54.

Biz nə özümüzü, nə heç kimi, nə də heç nəyi idarə etmirik. Allah bizi qəlbimizdən İlahi istəklə qəlbimizə uyğun idarə edir. İnsan Allahın qulu və ya alətidir. Kainatda, dünyada və həyatda canlı-cansız hər nə varsa, hamı, hər şey Allahın istəyi ilə, ancaq hər

bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7) 54.

Dərk edə bilsək dünya gözəl, bütün insanlar sonsuz xoşbəxtidir. Ona görə ki, hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir. “Bilin! Yalnız Ona aid olar yaratmaq və buyurmaq”. Əraf surəsi (7) 54.

Allah hamını, hər şeyi özündən yaradıb, həm də yaratdıqlarının daxilində olub hamını, hər şeyi idarə etdiyindən, kim nə edirsə, düz edir və haqlıdır. Kainatda, dünyada və həyatda zərrə qədər ədalətsiz, məntiqsiz, təsadüf, səhv, nahaq, günah, haram, şər və pis ola bilməz. Hər şey Allahın işi olub mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunur. “Bizə şükr eləyəndə də, naşükürlük eləyəndə də, doğru, düz yol göstərmişik insana”. İnsən surəsi (76) 3. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “İnsanlara qarşı fəzilətlidir (ədalətli və mərhəmətlidir) Rəbbin, şübhəsiz. Fəqət naşükürdür çoxu onların”. Nəml surəsi (27) 73. “Zərrə qədər haqsızlıq etməz Allah”. Nisə surəsi (4) 40.

Allahı və Allahın işlərini tam dərk etmək mümkün deyil. Ancaq onu bilmək çox mühümdür ki, dünya Allahın mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən, hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradıb, düzgün idarə etdiyi mütləq haqq-ədalət dünyasıdır.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Heç kimin haqqında bir haqsızlıq edilməz”. Muminin surəsi (23) 62.

“Mən dünyadan heç nə öyrənməmiş gedirəm”. Sokrat. Bəşər yaranandan indiyədək şüur və dünyagörüşü inkişaf etsə də, hələ İlahi məntiqi, yəni hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyini, başqa sözlə, hər şeyin Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk etmək səviyyəsinədək təkmilləşməyib. Ona görə də hamımız mənəvi və ruhi xəstəyik. Dünyaya münasibətimiz, yəni məntiqimiz, başqa sözlə, dünyagörüşümüz düzgün olmur. Hansısa maddi və mənəvi dünya dəyərlərinə hərislik yaranır, aludə oluruq. Onlara malik olmaq üçün gecə-gündüz fikir edir, malik ola bilməyəcəyimizdən və itirəcəyimizdən qorxuruq. Qəlbimizdə hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı neqativ fikir, emosiya və hisslər, yəni narazılıq, naşükürlük, əsəb, fikir və ruh düşkünlüyü (“küfr”) yaranır, məhəbbət azalır. Kainatın harmoniyasına, yəni Allaha qarşı olub, Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb özümüzü məhv edirik. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Kim Allahın əleyhinə çıxarsa, bilsin, Allahın cəzası şiddətlidir”. Haşr surəsi (59) 4.

Deməli, neqativ fikir, emosiya və hisslərimizin mənbəyi dünyagörüşümüzün təkmil olmaması, yəni cahilliyimizdir.

Kainatda, dünyada və həyatda baş verən və bizi hər an təqib edən bütün xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər dünyagörüşümüzün

təkmil olmamasının, yəni cahilliyimizin nəticələri olub dünyagörüşümüzü inkişaf etdirmək, qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir emosiya və hisslərdən (“cin”) təmizləyib Allaha yaxınlaşdırmaqla ruhumuzu yüksəldərək qəlbimizi, beləliklə, həyatımızı xilas etmək üçün məcburi İlahi vasitələr, yəni Allahın işləri, Allahın bizə mərhəmətidir. Aludə olduğumuz maddi və mənəvi dünya dəyərlərinə malik olmaq imkanlarımızı bağlayır. Qəlbimizi təmizləyib Allaha yaxın sağlam və xoşbəxt yaşamaq üçün xoşagəlməz hadisələri narazılıq deyil, razılıq, barışıq, yəni şükrə qəbul etməliyik. “Yaxşılıq dəyəndə onlara bu Allahdandır, – deyərlər. Pislik dəyəndə onlara: bu səndən gəlir – deyərlər. De ki, Allahdan gəlir hər şey. Bunlara nə olub axı anlamazlar heç bir sözü?”. Nisə surəsi (4) 78. “Hər gələn müsibət (hadisə) Allahın iznilə gəlir”. Təğabun surəsi (64) 11. “Şübhəsiz güldürən də Odur, ağladan da O”. “Öldürən də Odur, dirildən də O”. Nəcm surəsi (53) 43, 44. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz, bilin, şiddətli sızə verəcəyim əzab, – deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7.

Xoşagəlməz hadisələrin qəlbimizi təmizləyib ruhumuzu yüksəldərək həyatımızı xilas etmək üçün məcburi İlahi vasitələr, yəni Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu dərk, razılıq, barışıq, yəni şükrə qəbul edə bilməsək, daha çox narazılıq, naşükürlük və fikir (“küfr”) etsək qəlbimiz dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərlə (“cin”) dolub kritik həddi keçdikdə xəstəlik və ya bədbəxt hadisələrlə qəlbın son məcburi İlahi təmizləmə vasitəsi olan ölüm baş verir. İnsanın bir neçə faiz təşkil edən cismi, yəni bədəni ölür. Əsl ali “Mən”, yəni qəlb və ruh, başqa sözlə, can “Axirət” adlı ruhlar dünyasında Allaha qovuşub təmizlənilir. Allahın istəyi ilə qəlbə uyğun yerdə və ya dünyaların birində başqa bir uşağın cismində yenidən dünyaya gəlir.

Ölümünüzdən qorxmayın, sizin ali “Mən”, yəni qəlb və ruh, başqa sözlə, can zaman xaricində olub – əbədidir, Allaha qovuşur, Onun bir hissəsini təşkil edir. İnsan Allahdan yaranıb Onun bir hissəsi, hüceyrəsi olduğundan Allahın özü kimi ölməz və əbədidir. Allahdan gəlir, Allaha qayıdır. “Əgər Biz istəsək ki, sizin yerinizə sizin kimi kimsələri gətirək, bilmədiyiniz şəkllə salıb sizi bir daha var eləyərik”. Vaqia surəsi (56) 61. “Öldürən də Odur, dirildən də O”. Nəcm surəsi (53) 44. “Sizə öncə həyat verən, sonra öldürən, sonra yenə həyat verən Odur”. Hacc surəsi (22) 66. “Dünya həyatınızı üstün tutdunuz Axirətdən? Axirətin səfasından çox-çox azdır bu dünyanın səfası”. Tövbə surəsi (9) 38.

Ölüm ruhun inkişafının ali mexanizmidir. Ölüm, yəni fiziki təbəqənin dağılması və informasiya-energetik sahənin (qəlb və ruh) aktivləşməsi təbiətdə ən güclü məcburi inkişaf mexanizmidir. Bütün Allahdan yarananlar yeni məhəbbət və enerji payı almaq üçün dövrü olaraq Ona qayıtmalıdır. “Ölüm ruhun bayramıdır”. Nostradamus.

“Bir şeyi yaratmağa başlayır, yaradır, sonra onu təkrar yaradır Allah”. Rum surəsi (30) 11. “Yer üzündə və burada olanların varisi şübhəsiz Bizik. Və Bizim

dərgahımıza qayıdar onlar”. Məryəm surəsi (19) 40. “De ki, istər daş olun, istər dəmir, istər də qəlbinizdə böyütdüyünüz hər hansı varlıq olun hökmən diriləcəksiniz. Deyəcəklər, kim bizi qaytaracaq həyata? De ki, sizi ilk öncə yaradan. Və təəccüblə baxaraq sənün üzünə, bu nə zaman olacaq? – deyərlər. De ki, olsun yaxın zamanda”. İsrə surəsi (17) 50, 51. “Allahdan iznsiz bir kimsə ölə bilməz. Ölüm bir yazıdır, əcəli var. Verəcəyik şükr eləyənlərin əcrini”. Əl-i İmran surəsi (3) 145. “Dirildən də Odur, öldürən də O”. Duxən surəsi (44) 8.

İnsan qəlbi 1000-1100 ömür yaşayır, nəhayət, bütün qəblər öz fərdiliyini itirib, Allaha qayıdıb, Allaha qovuşub Allah olur. Biz Allahdan gəlirik, İlahiliyimizi artırırıq, Allaha yaxınlaşırıq, Allaha qayıdıb, Allaha qovuşub Allah oluruq. Gələcəkdə nə cənnət var, nə cəhənnəm. Gələcəkdə ancaq Allah var. “O cəhənnəm misalı da bəşərə pis aqibəti xatırlatmaq üçündür”. Muddəs surəsi (74) 31. Yəni növbəti ömür qəlbə uyğun verilir. “Siz Allahı necə inkar edərsiniz, ölüydünüz diriltdi sizi, yenə öldürəcək, yenə dirildəcək sizi. Və onun dərgahına dönəcəksiniz axırı”. Baqara surəsi (2) 28. “Əlli min il sürən bir gündə Allahın hüzuruna qalxar o pillələrlə mələklər və Cəbrail”. Məaric surəsi (70) 4.

Allah – Kainat – İnsan birliyi vahid orqanizminin harmoniyası, vəhdəti, yeni qarşılıqlı əlaqələri haqqında qanunlar bəşəriyyətə çoxdan məlumdur. Bu qanunlar dini ayinlərdə çox gözəl və lakonik şəkildə şərh olunmuşdur. Biz inamsızlar onlardan nəticə çıxarmayaraq hələ də özümüzü, bir-birimizi, dünyanı və Kainatı məhv etməkdəyik.

Adəm və Həvva haqqında rəvayət: Adəm və Həvva şeytana qulaq asıb günaha batdılar. Onlar dərkətmə meyvəsindən dadaraq seksual ləzzəti hiss etdilər. Bu günahdır, ancaq bu günah olmasaydı bəşəriyyət əmələ gəlməzdi. Beləliklə, hər şey, insanlar, dünya dəyərləri, əmin-amanlıqları, sivilizasiya və inkişaf günahdır? Elə bil ki, həm olar, həm də olmaz. Bəs niyə belə təəccüblü situasiya? Əslində isə hər şey çox sadədir, əgər seksual ləzzət, dünya dəyərləri və əmin-amanlıqları günah elan olumasaydı onlara hərislik və aludəlik artar, inkişaf dayanar, bəşəriyyət məhv olardı. Ona görə də dünya dəyərlərinin əsas dəyər olmaması haqqında informasiya verilmişdir ki, insan dünya dəyərlərini, ləzzətlərini mütləqləşdirib əsas məqsəd hesab etməsin. “Uğura uğrayandır nəfsinə güc gələnlər”. Haşr surəsi (59) 9.

İndi biz dinlə elmi birləşdirməklə ayinlərdəki qanunları daha yaxından dərk edərək İlahi məntiqlə yeni dünyagörüş və təfəkkür sistemi yaradaraq dünyagörüş, xarakter, emosiya və davranışlarımızı dəyişməklə bəşəriyyəti və dünyanı saldıığımız bugünkü vəziyyətdən çıxaran, harmoniyaya aparan yolla getməliyik.

Kainatda, dünyada və həyatda baş verən və insanı hər an təqib edən istisnasız bütün xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər ruh düşkünlüyündən, ruh düşkünlüyü fikirdən, fikir naşükürlük və narazılıqlardan, naşükürlük və narazılıqlar maddi və mənəvi dünya dəyərlərinə (mən və mənəm) hərislik

və aludəlikdən, hərislik və aludəlik isə dünyanı düzgün, yəni hər şeyin Allahın işi olduğunu dərk edə bilməməkdən, başqa sözlə, cahillikdən yararır.

Məhəmməd Peyğəmbər (ə.s.) demişdir: *“İnsanın ən böyük səhvi dünyanı həddindən çox sevməsidir”*. Hamı, hər şey Allahın olduğundan Allah xatirinə dünyanı, yəni hamını, hər şeyi sev! Ancaq heç kimin, heç nəyin əsiri olma. Özünü, ən əziz və istəkli adamları, dünyada qiymətli nə varsa hər şeyi hər an itirməyə, yəni Allah yolunda qurban verməyə hazır ol. Ona görə ki, hamı, hər şey Allahındır. “Həyatda hər şeyi verən də, alan da Allahdır”. Əl-i İmran surəsi (3) 156. Verənə də şükr, alana da.

“Yer üzünə və sizin başınıza elə bir müsibət (hadisə) gətirmərik ki, dərğahımızdakı yazıda (lövh-i məhfuz) Biz bunu öncədən yazmamış olaq. Bunu sizə deyirik ki, sizdən alınanlara kədərənmiyəsiniz, sizə verilənlərə çox sevinməyəsiniz. Lovğalanıb öyünən kimsələrdən heç kimi sevməz Allah”. Hadid surəsi (57) 22, 23. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31.

Əgər insan hər an onun üçün qiymətli kim, nə varsa fikrən, qəlbən onlarla vidalaşır, yaxın, istəkli və əziz adamların və özünün ölümünü təsəvvür və qəbul edirsə, deməli, o, dünya dəyərlərini Allah yolunda qurban verməyə hazırdır. Qəlb dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizlənir, məhəbbətlə (“taqva”) dolur. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti, başqa sözlə, informasiya-energetik əlaqə artır. Kainatla harmoniyada, yəni Allaha yaxın oluruq, ruh yüksəlir. “Aranızda yüngül, ağır (kasıb, varlı) kim varsa, hamılıqla (ehtiraslarınızla) savaşa qalxın. Allah yolunda malınızla, canınızla cihad eləyin (qurban verməyə hazır olun). Biləydiniz bunun sizə nə qədər xeyri var”. “O kəslər ki, iman gətiriblər, mallarıyla, canlarıyla Allah yolunda cihad eləyiblər, ən uca mövqeyə çatmış onlar Allahın dərğahında”. Tövbə surəsi (9) 41, 20.

Allah həm ata, həm ana, həm qardaş, həm bacı, həm ər, həm arvad, həm övlad, həm də hər şeydir.

Allah hər bir insana xoşbəxtliyi üçün nə lazımdırsa hər şeyi qəlbinə uyğun, düzgün verir. Qəlbinə uyğun olmayanları, yəni malik olmaq üçün hərisliklə gecə-gündüz fikir etdiklərini, malik ola bilməyəcəklərindən və itirəcəklərindən qorxduqdarını, qəlbini, beləliklə, həyatını xilas etmək üçün xoşagəlməz hadisələr yaradaraq vermir və alır. “Həyatda hər şeyi verən də, alan da Allahdır”. Əl-i İmran surəsi (3) 156.

Pul və maddi dəyərlər xoşbəxtlikdir, onları əldə etmək lazımdır. Ancaq, onlara uyub aludə olub həyatımızın mənası və məqsədi, yəni ali xoşbəxtlik hesab edərək malik olmaq üçün gecə-gündüz fikir etmək bədbəxtlik gətirir. Mənəviyyat, ruhanilik və qabiliyyət daha böyük xoşbəxtlikdir, insanı İnsan edir. Ancaq, onlara uyub aludə olub həyatımızın mənası və məqsədi, yəni ali xoşbəxtlik hesab edərək malik olmaq üçün gecə-gündüz fikir etmək daha böyük bədbəxtlik gətirir. “Kafirlərin küfrü (narazılıq, naşükürlük və fikir) yalnız onların ziyanını artırır”. Fatır surəsi (35) 39.

Nəyi həyatımızın mənası və məqsədi, yəni ali xoşbəxtlik hesab edərək malik olmaq üçün gecə- gündüz fikir edir, malik ola bilməyəcəyimizdən və itirəcəyimizdən qorxuruqsa, demək, ona uyub, aludə olub səcdə edərək Allahdan üstün tuturuq. Qəlbimizdə hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha qarşı neqativ fikir, emosiya və hisslər, yəni narazılıq, naşükürlük, fikir və ruh düşkünlüyü (“küfr”) yaranır, məhəbbət azalır. Kainatın harmoniyasına, yəni Allaha qarşı olub Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb özümüzü məhv edirik. Hərslilik və aludəliyin dərəcəsinə uyğun olaraq xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər yaratmaqla Allaha yaxınlaşdırıb ruhumuzu yüksəldərək qəlbimizi, beləliklə, həyatımızı xilas etmək üçün Allah onu əlimizdən alacaq, malik ola bilməyəcəyik, özünün əksinə çevriləcək. “De ki, əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, zövcələrinizi, qohumlarınızı, qazandığınız mal-dövləti və kasadlığa düşəcəyindən əndişələndiyiniz bazarınızı Allahdan və Onun yolunda cihad eləməkdən (qurban verməkdən) çox istəyirsinizsə, onda gözləyin Allahın əmrini” Tövbə surəsi (9) 24.

Beləliklə, xoşagəlməz hadisələr Allahın bizə mərhəmətidir. Qəlbimizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün onları narazılıq deyil, razılıq, barışıq, yəni şükrə qəbul etməliyik. “Hər gələn müsibət (hadisə) Allahın iznilə gəlir”. Təğabun surəsi (64)11. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz, bilin, şiddətlidir sizə verəcəyim əzab, – deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7.

Maddi və mənəvi dünya dəyərlərinə hərslilik və aludəliyi çox olan insanlar bir yerdə, ərazidə olduqda rezonans verərək avtomobil, təyyarə, qatar, gəmi və sair qəzalara, partlayış, yanğın, terror, münaqişə, müharibə, epidemiya, təbii və ekoloji fəlakət, iqtisadi və siyasi krizis və sair bədbəxtliklər adlanan qəlbın məcburi İlahi təmizləmə vasitələrinin işə düşməsinə səbəb olur. “Keçirdiyi güzərana naşükür (narazı) olan neçə-neçə şəhəri Yer üzündən yox elədik”. Qasas surəsi (28) 58. “De ki, üstünüzdən və altınızdən əzab göndərməyə, sizi firqələrə bölüb bir-birinizin gücündən daddırmağa qadir Odur”. Ənam surəsi (6) 65. “Və ziyana uğrayar batılperəst kimsələr”. Ğafir surəsi (40) 78.

İfrat millətçilik, dini və siyasi təriqətçilik və işgüzarlıq kütləvi aludəlik, ambi-siya və fanatizm olub nə qədər alovlanırsa Yer üzərində o qədər çox itki və dağıntılar gözlənir. “O kəslər ki, parçalayar dinlərini, parçalanar firqələrə onlarla əlaqən olmasın sənin. Onların işi Allaha qalar. O da bildirər nə iş tuturlar”. Ənam surəsi (6) 159.

Hər şeyin əsasını dünyanı dərk etməyin emosional modeli təşkil edir. Hisslərimiz situasiyaları yaradır, həm də situasiyalardan yaranır. Qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərslilik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizləyib Allaha yaxın, bütün xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlərdən birdəfəlik azad, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamaq üçün mənəvi-ruhani biliklərimizi inkişaf etdirməklə dünyagörüşümüzü təkmilləşdirərək özümüzü, dünyaya münasibətimizi, yəni

məntiqimizi, başqa sözlə, dünyagörüşümüzü, beləliklə, xarakterimizi dəyişməliyik. Hadisə, situasiya, dünya və insanları dəyişmək istəyindən imtina etməliyik. Başa düşmək lazımdır ki, Kainatda, dünyada və həyatda baş verən bütün hadisə, situasiya və prosesləri, yəni hamını, hər şeyi Allah mütləq İlahi istək, məntiq, iradə və dəqiqliklə hər bir yarananın, o cümlədən, hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradıb, düzgün idarə edir. Deməli, dünyanı dəyişmək üçün biz özümüzü, dünyaya münasibətimizi, yəni məntiqimizi, başqa sözlə, dünyagörüşümüzü dəyişməliyik ki, İlahi məntiqlə dünyanı düzgün, yəni olduğu kimi dərk edək, hadisə, situasiya, dünya və insanlara düzgün münasibətdə olaq. Qəlbimiz dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən təmizlənsin, məhəbbətlə dolsun. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti, başqa sözlə, informasiya-energetik əlaqə artsın ki, Kainatla harmoniyada, yəni Allaha yaxın olaq. “Allahın sizdən istədiyi (və davası) təkəcə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37.

Qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”), yəni narazılıq, naşükürlük və fikirdən (“küfr”) təmizləyib Kainatla harmoniyada, yəni Allaha yaxın, bütün xoşagəlməz hadisə, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlərdən birdəfəlik azad, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamaq üçün mənəvi-ruhani biliklərimizi inkişaf etdirərək İlahi məntiqi, yəni hamını, hər şeyi Allah yaradıb Allah idarə etdiyini, başqa sözlə, hər şeyin Allahın işi, yazısı (ssenarisi) olduğunu təsəvvür və dərk edərək, nə olur-olsun bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılıq, barışıq hər şey üçün hər an Allaha şükr (razılıq) etməyi öyrənməliyik. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz bilin, şiddətli sızə verəcəyim əzab, deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi, (14) 7.

Həyat hər an bizi imtahan edir və biz iki addım atırıq. Ya narazılıq, naşükürlük və fikir (“küfr”) edərək Allaha qarşı olub Allahdan uzaqlaşırıq, ya da razılıq, barışıq, yəni şükr (razılıq) edib Allaha yaxınlaşırıq. İstər yaxşı, istər pis fikirlər narazılıq və naşükürlükdən yaranır, keçmişə və gələcəyə aludəlik, zamana qarşı aqressiya olub şüuru aktivləşdirir, zamanı tezləşdirir. Qəlb neqativ fikir, emosiya və hisslərlə dolur. Qəlbə məhəbbət və uyğun olaraq İlahi məhəbbət enerjisinin qəbulu azalır. Ruh düşkünlüyü, xəstəlik, qocalıq, bədbəxtlik və ölüm gətirir. Şükr indi razılıq və barışıqdır. Şüur və zaman dayanır, qəlbə məhəbbət və uyğun olaraq İlahi məhəbbət enerjisinin qəbulu artır, Allaha yaxın oluruq. Ruh yüksəlir, sağlamlıq, cavanlıq və xoşbəxtlik gətirir. “Yalnız naşükür (narazı) kimsəyə cəza verilir”. Səbə surəsi (34) 17. “Əgər Mənə şükr (razılıq) etsəniz artıraram sizə olan nemətimi. Küfr (narazılıq, naşükürlük və fikir) etsəniz, bilin, şiddətli sızə verəcəyim əzab, deyə bildirmiş Rəbbimiz”. İbrahim surəsi (14) 7.

Ya mən Allahın xoşbəxtliyim naminə qəlbimə uyğun, təsəvvürolunmaz və heyrətamiz düzgün yaradıb düzgün idarə etdiyi bu dünyanı olduğu kimi qəbul edib nə olur-olsun bütün hadisə, situasiya, dünya və insanlarla, beləliklə, Allahla razılaşıb, barışıb hər şey üçün hər an Allaha şükr edərək qəlbimi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşayıram, ya da hamıya, hər şeyə, yəni hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha etiraz, narazılıq, naşükürlük və fikir (“küfr”) edərək Allaha qarşı olub Allahdan uzaqlaşaraq İlahi enerji kanalını bağlayıb xəstəlik və ya bədbəxt hadisələrlə ölürəm. “Kim Allahın əleyhinə çıxarsa bilsin, Allahın cəzası şiddətlidir”. Haşr surəsi (59) 4.

Ancaq xoşəgəlməz hadisələrlə razılaşıb, barışıb Allahın işidir, Allah bilən məsləhətdir, Allah bilən yaxşıdır deyib hər şey üçün hər an Allaha şükr etməklə qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizləyib Allaha məhəbbətimizi kəskin artırıb əvəzində İlahi məhəbbəti qazanaraq Allaha yaxın olub kritik anı yaşayıb dəf edə bilərik.

“Allahın sizdən istədiyi (və davası) təkəcə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37.

Bədənin fiziki və mənəvi əzab-əziyyətləri, başqa sözlə, streslər şüuru ləngidərək qəlbın strukturlarını təmizləyir. “Stres” anlayışının əsasını qoyan Hans Selye əvvəlcə yazmışdı: “Stres ölümdür”. İllər keçdi o, əks nəticəyə gəldi: “Stres həyatdır”. Demək, əsas təhlükə stres mexanizminin özündə deyil, ona düzgün olmayan münasibətdədir. Stresi dəf etməyin əsas şərti ona hazır olmaqdır. Nə qədər stres situasiyalarını inkişafın mühüm amili (*Allahın işi, öncədən yazısı*) kimi həyatıma qəbul edə bilərəmsə, o qədər əvvəlcədən stresə və onun keçirilməsinə hazır oluram.

Hamını, hər şeyi Allah yaradıb Allah idarə etdiyindən qəlbinizi təmizləyib Allaha yaxın, sağlam və xoşbəxt yaşamaq üçün sizinlə hansı münasibətdə olub nə etsə də insanları, xüsusilə istəkli və yaxın adamları mühakimə etmək, günahlandırmaq olmaz. Ona görə ki, onların sizə olan münasibət və davranışları Allah tərəfindən sizin qəlbinizi təmizləməyə yönəlir. Beləliklə, başqa insanlar tərəfindən edilən xoşəgəlməzliklər Allahın bizə mərhəmətidir. Nə qədər onlarla razılaşıb, barışıb, onları bağışlaya bilsək, o qədər qəlbimizdə dərin təmizlənmə gedir, məhəbbət artır, Allaha yaxın oluruq. Nə olur-olsun heç kimdən, heç nədən narazı, nigaran olmayın, qorxmayın, heç nəyə təəssüflənməyin. Hər şey Allahın işi, öncədən yazısıdır. Allahın işini bəndədən görmək olmaz. Əks halda Allaha şəriq qoşmuş oluruq. “Ey iman gətirənlər! Adamlar barəsində müxtəlif gümanlarda olmaqdan çəkinin. Bir-birinizi günahlandırmayın”. Hucrat surəsi (49) 12. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31. “Allahdır bütün işlərin yiyəsi”. Hadid surəsi (57) 5. “Əmr bütövlükdə Allahdan gəlir, söylə onlara”. Əl-i İmran surəsi (3) 154. “Bəndələrinin üstündə tam hakimdir O”. Ənam surəsi (6) 18.

İnsanların bizə olan münasibət və davranışları etika, mənəviyyat, əxlaq və davranış qaydalarında olduğu, bizim istədiyimiz və ya bizim onlara olan münasibət və davranışlarımız kimi deyil, Allahın istədiyi kimi, yəni bizim qəlbimizə uyğun olacaq. Onları dəyişməklə situasiyanı nəzarətdə saxlamağa cəhd etmək mənasızdır. Ancaq özümüzü dəyişib onlarla razılaşıb, barışmaqla qəlbimizi təmizləyərək Allaha yaxın olub situasiyanı dəyişmək olar.

Qəlbimizi təmizləyib Allaha yaxın olmağın ən mühüm şərti bütün hadisə, situasiya, dünya və insanlara, beləliklə, Allaha olan narazılıqların götürülməsi, yəni barışıqdır. Barışıq qəlbini təmizləyib ruhun inkişaf etməsinin ali mexanizmidir. Bütün dünyanı, insanları və özünü bağışla. “Ey möminlər! Hamılıqla barışığa girin”. Baqara surəsi (2) 208.

Nə qədər məntiqsiz, haqsız, ədalətsiz olsa da hər bir hadisə və situasiyanın arxasında Allahın durduğunu görmək lazımdır. Onda dünya və insanlara, beləliklə, Allaha qarşı narazılıqlar yox olacaq.

Həyatınızı fikrən sanki yenidən yaşayaraq sizi incidən, küsdürən, təhqir, qarət edən, narazı olduğunuz, nifrət etdiyiniz bütün adamların gülər üzünü təsəvvür edənədək yüz dəfələrlə təkrar-təkrar yada salaraq bağışlayın, barışın. Qəlbinizdə səbr, rəhm, mərhəmət, barışıq, səmimiyyət, mehribançılıq və məhəbbət formalaşdırın.

Hamını, hər şeyi Allah özündən yaradıb, həm də yaratdıqlarının daxilində olub hamını, hər şeyi idarə etdiyindən hamıya, hər şeyə İlahi varlıq kimi baxmaq lazımdır. Allaha yaxın, ağıllı, kamil, əbədi - ali sağlam və xoşbəxt yaşamaq üçün hamı ilə, hər şeylə Allahla olduğun kimi rəftar et: sev, razılaş, barış, tabe ol, güzəştə get. “Bilin, Allahındır göylərdə kim varsa, yerdə kim varsa”. Yunus surəsi (10) 66. “Allahındır göylərdə nə varsa, yerdə nə varsa”. Nisə surəsi (4) 171. “Baxın, sizi sevməsələr də sevirsiniz onları”. “Gözəl davrananları sevər Allah”. Əl-i İmran surəsi (3) 119,148. Səbrli, rəhmli, mərhəmətli, səmimi və mehriban olmaq həyatda hər şeydən vacibdir. Etika dünənki zinət, bugünkü zərurət, sabah mövcud olmağın ən mühüm şərtidir. “Kim qisasdan əl çəkərsə, bu öz günahlarının yuyulması deməkdir”. “Ötüb keçmiş günahlardan keçmiş Allah”. Məidə surəsi (5) 45, 95. “Səbrliləri sevər Allah”. Əl-i İmran surəsi (3) 146. “Pisdən pisdür təkəbbürlük edənlərin yuvası”. Gafir surəsi (40) 76. “Üstünü vurmayıb barışan kimsənin əcrini verər Allah”. Şura surəsi (42) 40.

İsa Peyğəmbər demişdir: *“Sənə pislik edənə müqavimət göstərmə, səni lənətləyənlərə xeyir-dua et, səni məhkəməyə verib köynəyini almaq istəyəndə gödəkcəni də ver, səni bir mil getməyə məcbur edənlə iki mil get, üzünə sillə vurana o biri üzünü çevir, hamını, düşməni də sev. Onda göylərdəki Atamıza yaxın olarsınız”.*

“Əfv etmək yolunu tut, bağışla, yaxşı əməllər buyur, cahillikdən üz çevir”. “Qurani-Kərim”, Əraf surəsi (7) 199.

Qəlbimizin təmizlənməsini tezləşdirmək üçün harada olub, nə etsək də bütün günü aramsız, fasiləsiz heç nə fikirləşmədən, yəni fikir etmədən Allaha dua etməyi öyrənməliyik: “İlahi! Mən Səni özümdən, ən əziz və istəkli adamlardan, dünyada qiymətli nə

varsa hər şeydən çox istəyirəm. Nə olur-olsun Allahın işidir, Allah bilən məsləhətdir, Allah bilən yaxşıdır, – deyib, hər şey üçün hər an Allaha şükr edirəm”. Dua edən dünyanı, yəni xəstəlik və problemlərini, hamını, hər şeyi, hətta, özünü unudub Allahla danışmalıdır. Duanı xəfif səslə və ya fikirdə təkrar etmək olar. Dua qəlbi fikirdən təmizləmək üçün vasitədir. Bir müddət dua edəndən sonra qəlb fikirdən təmizlənir və “zikr” yaranır, duaya ehtiyac olmur. Daha doğrusu, insan şüurunu dayandıraraq fikir etməməyi öyrənir. Əslində biz fikirlə deyil, hisslərimizlə düşünürük.

“De ki, Ona dua etmədikcə axı neçə xeyir versin Rəbbimiz sizə”. Furqan surəsi (25) 77. “Qəlbində yalvara-yalvara, qorxa-qorxa xəfif bir səslə gecə-gündüz an Rəbbini”. Əraf surəsi (7) 205. “Anın Allahı ayaq üstə dura-dura, otura-otura, yanı üstə uzana-uzana”. Nisə surəsi (4) 103. “Ey iman gətirənlər! Nə mallarınız, nə övladlarınız Allahı anmaqdan sizi ayırmamalıdır. Allahı anmaqdan qalanlar itkiyə uğrayarlar”. Münəfiqun surəsi (63) 9.

Kritik anlarda heç nə fikirləşmədən, yəni fikir etmədən duanın üzünü köçürmək daha faydalı olur.

Az təmasda ol, az danış, az fikirləş, çox dua et. “Mənə dua edin ki, duanıza cavab verim”. Ğafir surəsi (40) 60.

Biz ətraf dünya ilə təmasda, münasibətdə olanda əsas etibarilə enerji itiririk. Allaha yönəldəndə, yəni dua edəndə verdiyimizdən çox enerji alırıq. “Mənə dua edin ki, duanıza cavab verim”. Ğafir surəsi (40) 60.

Biz dünya dəyərləri əldə etmək üçün dua etmirik. Dua edirik ki, dünya dəyərlərinin əhəmiyyətini azaldaq, onlara olan hərislik və aludəlikdən azad olaq. Qəlbimiz neqativ fikir, emosiya və hisslərdən (“küfr”) təmizlənsin, məhəbbətlə dolsun. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti artsın ki, Allaha yaxın olaq. Nə qədər dünya dəyərlərindən az asılı olsaq o qədər onlara çox malik ola bilərik. “Uğura uğrayandır nəfsinə güc gələnlər”. Haşr surəsi (59) 9.

Bütün bunlar Allaha tabe və təslim olmaq, səcdə, qulluq, ibadət və təvəkkül etmək, özünü Allahın ixtiyarına vermək olub, hər bir insan, ailə, millət, dövlət və bəşərin yeganə əbədi qurtuluş, sağlamlıq və xoşbəxtlik yoludur.

Allaha məhəbbət bəsləməkdən İlahi məhəbbəti, İlahi məhəbbətdən sağlamlıq, dünya və insanlara məhəbbət, dünya və insanlara məhəbbətdən mənəviyyat və ruhanilik, sonra kamillik, yəni müdriklik və müqəddəslik, nəhayət, sivilizasiya əmin-amanlıqları, yəni maddi dəyərlər yaranır. Ruh yüksəkliyi ilə görülən hər hansı iş Allaha ibadətdir.

Ac qalmaq, oruc tutmaq, təklənmək, zümzümə etmək, ritmik musiqi, fiziki iş, yarım saatdan çox davam edən ritmik yeriş, idman, təbiətdə olmaq, çimmək, axar suya, alova baxmaq, namaz qılmaq, dua etmək və şüuru ləngidərək dünyanı unutduran hər hansı iş qəlbimizi təmizləyərək dünyagörüş və xarakterimizi yaxşılaşdırmağa kömək edir. Aşkar ələ salma, xalq zarafat teatrı hər hansı dərmandan yaxşı müalicə edir. Namaz hərəkətli duadır.

Normada bədən qidanı qəlbdən, qəlb ruhdan, ruh Allahdan almalıdır. Biz bədənimizi qida ilə doldurub repressə gedirik. Çox yemək ruhu ayaq altına salır, ət ruhu yerə mismarlayır.

Öz üzərinizdə mütəmadi, fasiləsiz və aramsız çalışmaqla 1-3-6 ay müddətinə Kainatla harmoniyada, yəni Allaha yaxın olub, Haqqa qovuşmağın ali xoşbəxtliyini aydın hiss edəcəksiniz. Bu xoş duyğu heç nədən asılı olmayan çox böyük ruh yüksəkliyi, sağlamlıq, sevinc, xoşbəxtlik və qulaq cingiltisi kimi hiss olunur. Bu əbədi xoşbəxtlikdir.

Bədən ruhdan asılıdır və ona təsir edir.

Din etika, mənəviyyat, əxlaq və davranış qaydaları öyrətməklə sağlamlıq üçün təbabətdən çox iş görmüşdür.

Uşaqların fiziki və ruhani sağlamlığı üçün ata və ana eyni dərəcədə məsuliyyətlidir. Uşaqlar valideynlərin qəlbinin dərinliklərinin əksidir. Valideynlər xarakterlərini tam informasiya şəklində öz uşaqlarına ötürərək onların sağlamlıq, mənəviyyat və talelərini müəyyən edirlər.

Sağlam uşaq dünyaya gətirmək və xoşbəxt yaşamaq üçün həyat xoşagəlməzliliklərinin Allahın işi, öncədən yazısı olduğunu dərk, razılıq, barışıq, yəni şükrə qəbul etmək lazımdır. Uşaqların bütün xəstəlikləri ananın qəlbinin təmizlənməsi ilə sağalır. Uşaqlar üçün bütün oyunlar və su proseduraları xeyirlidir. Yıxılıb zədə almasından qorxmayın.

Uşaqlardan heç vaxt heç nə tələb etmək olmaz, onlara ancaq kömək etmək lazımdır. Hər bir uşağa İlahi varlıq kimi baxmalıyıq. Uşağa qarşı hər hansı narazılıq, qıcıqlanmaq və acıqlanmaq göstərir ki, dünyaya münasibətimiz, yəni məntiqimiz, başqa sözlə, dünyagörüşümüz düzgün deyil. Biz əmr və tələblə yox, məhəbbətlə tərbiyə edirik. Pedaqogika pedaqoqun və valideynlərin özünü-tərbiyəsindən başlanır. Uşaqlara səbrli, rəhmli, mərhəmətli, səmimi və mehriban olmağı, dua etməyi öyrətmək lazımdır. “Bilin! Yalnız Ona aid olan yaratmaq və buyurmaq”. Əraf surəsi (7) 54.

Alicənab, mənəviyyatlı və ruhani adamlar bu dəyərlərə aludə olub alçağa, yaramaza, yalançıya, yəni mənəviyyatsız adamlara nifrət etməklə öz uşaqlarının alçaq, yaramaz, yalançı, yəni mənəviyyatsız doğulmasına səbəb olurlar. Bu deqradasiya deyil, inkişafdır. Bizim inkişaf haqqında təsəvvürlərimiz düzgün deyil. Belə hesab olunur ki, alicənablıq, mənəviyyat, ruhanilik, intellekt və qabiliyyət insan evolyusiyasının başlıca məqsədidir. Əslində isə başlıca məqsəd hər bir insanın qəlbində Allaha məhəbbət bəsləyib onun müqabilində İlahi məhəbbəti qazanıb, Allaha yaxın olub, Haqqa qovuşmaqdır. “Allahın sizdən istədiyi tək qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37.

Alçaq, yaramaz, yəni mənəviyyatsız adamlar Allaha məhəbbət bəsləməyə daha çox meyil edirlər, yəni Allaha yaxındırlar, nəinki alicənablığı, mənəviyyatı, ruhaniliyi, qabiliyyəti, haqqı, ədaləti, idealları və sair maddi və mənəvi dünya dəyərlərini həyatın mənası və məqsədi hesab edərək onlara uyub, aludə olub səcdə edərək Allahdan üstün tutanlar. Əgər hesab edirsinizsə bir nəfər yüz faiz alçaq və yaramazdır, demək siz

yüz faiz mənəviyyatınıza aludə olmusunuz, yəni onu Allahdan üstün tutursunuz. Hamını, hər şeyi Allah yaradıb, Allah idarə edir.

Mənəviyyata və ruhaniliyə aludə olanlar elə hesab edirlər ki, onlar həmişə haqlıdır, bütün dünya ədalətsizdir.

Çox böyük plan və arzular gələcəyə aludəlik olub qəlbi neqativ fikir, emosiya və hisslərlə dolduraraq gələcəyi bağlayır. Bu ruhi, onkoloji, sonsuzluq kimi ağır xəstəliklərə və qəflət ölümə səbəb ola bilər.

Gələcəyə qəti planlar qurmayın. Nə qədər qətiyyətlə nəticəni məqsəd hesab etsəniz, o qədər şansınız az olacaq. “Nəbadə deyəsən, mən sabah filan işi görəcəm”. “Deyəndə də, Allah qoysa söylə”. Kəhf surəsi (18) 23, 24.

Öz plan, arzu və ümidlərinin puç olmasını, haqsızlıq, qanunsuzluq, ədalətsizlik, mənəviyyat və ruhaniliyin tapdanmasını qəbul edə bilməyən insanlar bu dəyərlərə aludə olduqlarından birbaşa ağır xəstəliklərə və ölümə gedirlər. Nə keçmiş, nə gələcək, ancaq indiki zamanda razılıq, barışıq, yəni şükrə yaşamaq lazımdır.

Dərinə gedən və uzun müddət davam edən etiraz, narazılıq, inciklik və fikir çox böyük təhlükədir.

İnsanlar intuisiya ilə çalışmışlar ki, narazılıqların qarşısını alsınlar, onlardan xilas olsunlar. Xilas olma vasitələri təklənmək, ağlamaq, ac qalmaq, qab-qacaq sındırmaq, söyüş və savaşa olmuşdur.

Söyüşüb savaşımaq yaxşıdır, nəinki inciklik və narazılıqları daxilə salıb uzun müddət fikir etmək.

“Kafirələrin küfrü (narazılıq, naşükürlük və fikir) yalnız onların ziyanını artırır”. Fatır surəsi (35) 39.

Vərəm özündən və taleyindən sərt incikliyin, yaşadığın ölkədən, məmurlardan, bütün ətraf dünya və insanlardan narazılıq, inciklik və küskünlüyün, bunlar isə hər şeyin Allahın işi olduğunu dərk edə bilməməyin nəticəsində əmələ gəlir. Xərçəng qəmginlik xəstəliyidir. Məyusluq və özündən narazılıq demək olar ki, həmişə onkologiyadır. Onkologiyaya ilk növbədə alicənab, mənəviyyatlı və ruhani insanlar meyilli olurlar. Çətin ki, şən adam onkologiyaya ilə xəstələnsin. Ağciyər xərçəngi ətraf dünya və insanlara narazılıq və etiraz formasıdır. Ətraf dünyadan, insanlardan və taleyindən narazılıq edən, daimi situasiyaları qəbul edə bilməyən dərindən narazılıq edir və inciyirsə çox vaxt ağciyər xərçəngi, bəxti gətirsə vərəm və ya tez-tez residiv verən bronxitle xəstələnir. Ağciyər və mədə xərçəngi çətin sağalır. Ona görə ki, burada həm taleyindən, həm özündən, həm də gələcəkdən narazılıq, inciklik və nigarançılıq vardır. Xərçəngi olan adamı yaxınlarının və özünün qəlbini təmizləyib ruhunu yüksəltməklə sağaltmaq olar.

Narazılıq partlayışla olursa ürək xəstələnir. İnsan tez-tez yaxın adamlardan inciyir, özündən də narazıdırsa mədə xəstələnir. Qaraciyər xəstəlikləri yaxın adamlara kəskin reaksiya verərək onları mühakimə etmək və onlardan uzun müddət narazı qalmağın nəticələridir. Yaxın adamlara tez-tez iradlar tutub onlarla münasibəti pozmaq

qərarına gəlirsinizsə diabet əmələ gələ bilər. Bütün böyrək xəstəlikləri təkəbbürün, öz dediyini başqalarına qəbul etdirmək və hadisələrə kəskin reaksiya verməyin nəticəsidir. Fəqərə ağrıları, yəni osteoxondroz yaxın adamlardan, özündən və taleyindən dərin inciklik və küskünlüyün nəticəsində əmələ gəlir. Qısaboyluluq və burun qanaxmaları təkəbbürün blokirovkasıdır. Dünya dəyərlərinə hərislik və aludəçilik gücləndikcə görmə zəifləyir. Əllərin və qolların xəstəlik və travmaları qabiliyyətə, ayaqların xəstəlik və travmaları isə taleyə aludəliyin nəticəsində əmələ gəlir. Ginekologiya münasibət və ideal barədə kişilərə qarşı aqressiyanın nəticəsidir. Üzdə tük sərt, dediyinin üstündə duran, kişilərə qarşı aqressiv qadınlarda olur. Həmişə özünüzü müdafiəsiz və zərif aparın. Məhəbbət güclə deyil, zərifliklə gəlir. Gözəllik isə məhəbbətdən yaranır. İnsan öz gücü ilə yox, zərifliyi ilə fəxr etməlidir. “Gözəl davrananları sevər Allah”. Əl-i İmran surəsi (3) 148. Artıq çəki hissləri keyləşdirib özündən və başqalarından narazılıqları azaldır.

İmpotensiya qısqançlıqdan yaranır. Qabiliyyətə və yaradıcılığa aludəlik də impotensiyaya səbəb ola bilər.

Çay, qəhvə, kakao, şokolad, siqaret, alkoqol və narkotiklər antistres təsirə malikdirlər. Şüuru keyləşdirərək qəlbi müvəqqəti olaraq dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən azad etdiyindən məhəbbət artır, uyğun olaraq İlahi məhəbbət enerjisinin qəbulu da artır, ruh yüksəlir. Bu müvəqqəti eyforiya vəziyyəti alkoqolizm, narkomaniya və sair toksomaniyalara səbəb olur.

İnsan İlahi məntiqlə dünyanı düzgün, yəni olduğu kimi dərk etdikdə qəlb təmizlənir, ruh yüksəlir. Alkoqol, narkotik və sair toksik maddələrə tələbat olmur. Bütün xəstəliklər sağalır, problem və bədbəxtliklər aradan qalxır.

Allah Kainatı məhəbbətdən yaradıb, məhəbbətlə idarə etdiyindən insan ancaq məhəbbətlə idarə edə bilər. Məhəbbətlə idarə etmək istəyi insanın imkanlarını artırır və inkişaf etdirir. İnsan şəxsiyyətinin miqyasları böyüyür.

Güclə idarə etmək istəyi problem, xəstəlik, bədbəxtlik, deqradasiya və ölüm gətirir. İdarə edəndə mühakimə, narazılıq, etiraz və sair neqativ fikir, emosiya və hisslər yaranırsa, deməli, məhəbbətlə deyil, güclə idarə etmək istəyirik.

Əgər bizə hücum edir, qarət etmək, öldürmək istəyirlərsə fiziki müdafiə oluna bilərik, ancaq psixoloji müdafiə olunmağa haqqımız yoxdur. Kritik situasiyalarda ən təhlükəli hal günahkar axtarmaq, baş-qalarını və özünü günahlandırmaq, yəni qəzəblənməkdir. Başqalarına nifrət özünüməhvətmə proqramıdır.

Allah düşməni mənim üstümə qəlbimi təmizləmək üçün göndərir. Əgər mühakimə, narazılıq və nifrət etmirəmsə, yəni qəzəblənmirəmsə, qəlbimi təmizləyərək məhəbbəti artırıb Allaha yaxınlaşırımsa, mütləq qalib gələcəyəm.

Mənə qarşı təcavüz olunursa, deməli, mənim qəlbimdə anoloji proqram vardır. Qəlbimdə olan təcavüzü götürürəmsə, mənə qarşı təcavüz avtomatik dayanır. Deməli, anoloji proqram olmasa mənə qarşı təcavüz mümkün deyil.

“Şeytanın şəriylə Allah o kəsləri imtahana çəkir ki, azarlıdır, amansızdır qəlbləri”. Hacc surəsi (22) 53.

Ancaq qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən təmizləyərək məhəbbəti kəskin artırıb, əvəzində İlahi məhəbbəti qazanaraq Allaha yaxın olmaqla kritik anı yaşayıb dəf edə bilərik. Məhəbbətə qalib gəlmək mümkün deyil, çünki o, Allahdır. “Hər gələn müsibət Allahın iznilə gəlir”. Təğabun surəsi (64) 11. “Allah yardımını əsirgəməsə heç kim qalib gələ bilməz sizə”. Əl-i İmran surəsi (3) 160. “Allahdan başqa nə bir dostunuz var, nə bir yardımçınız”. Tövbə surəsi (9) 116. “Allah yolunda savaşımla sizinlə savaşımla. Ancaq təcavüz etməyin. Təcavüzkarları sevməz Allah”. Baqara surəsi (2) 190. “Kim qisasdan əl çəkərsə bu öz günahlarının yuyulması deməkdir”. Məidə surəsi (5) 45. “Baxın, sizi sevməsələr də sevirsiniz onları”. “Gözəl davrananları sevər Allah”. “Zalımları sevməz Allah”. “Səbrliləri sevər Allah”. Əl-i İmran surəsi (3) 119, 148, 140, 146. “Üstünü vurmayıb barışan kimsənin əcrini verər Allah”. “Kim ki, səbr eləyib keçərsə, günahdan möhkəm tutmuş işini o deməli”. Şura surəsi (42) 40, 43. “Əfv etmək yolunu tut, bağışla, yaxşı əməllər buyur, cahillikdən üz çevir”. Əraf surəsi (7) 199.

Yarışa və döyüşə psixoloji hazırlıqda, eləcə də həyatda nə hücum, nə də müdafiə olunmağı, ancaq səbrli, rəhmli, mərhəmətli, səmimi, mehriban olmağı və dua etməyi öyrənmək lazımdır.

Qəlbimizi maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizləyərək Allaha məhəbbət (“taqva”) bəsləyib, əvəzində İlahi məhəbbəti qazanıb Allaha yaxın, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşamaq mürəkkəb incəsənət olub ancaq mütəmadi, fasiləsiz və aramsız çalışmaqla öyrənmək mümkündür. Bu dərk etməyə əsaslanmalıdır. Tələsmək, ruhdan düşmək və arxayınlaşmaq olmaz!

Son söz: Bəşəriyyət ya mənəvi-ruhani dirçəliş, ya da məhv olmaq (qiyamət) həddinə çatmışdır. “Kafirlərlə (dünya və insanlardan, beləliklə, Allahdan narazılıq, naşükürlük və fikir edənlərlə) möminlərin (dünya və insanlardan, beləliklə, Allahdan razı olub şükr edənlərin) hamısının bir-birindən ayrılacağı gündür Qiyamət günü”. Duxən surəsi (44) 40. “Elə ki, çalındı sur Allahın istədiyi (yəni Allahı istəyən) kimsələrdən savayı göylərdə kim varsa, yerdə kim varsa yıxılıb ölər hamısı”. Zumər surəsi (39) 68.

Qiyamət informasiyası həm də ona görə verilmişdir ki, insan dünyanı, dünya dəyərlərini, yəni özünü, hamını, hər şeyi hər an itirməyə, yəni Allah yolunda qurban verməyə hazır olsun. Belə olduqda qəlb maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən təmizlənir, məhəbbətlə dolur. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti, başqa sözlə, informasiya-energetik əlaqə artır. Kainatla harmoniyada, yəni Allaha yaxın oluruq, ruh yüksəlir.

Bəşəriyyət son 300 ildə şüurun inkişafında çox böyük sıçrayış etmişdir. Bütün bunlar dünya dəyərləridir. Elmin nailiyyətləri mütləq dəyərlər hesab olunduğundan

müqəddəslər azalır, işgüzarlar çoxalır. Bəşəriyyət şeytanlığa, yəni fanatizmə meyil edir. Ona görə də qəlbin məcburi İlahi təmizləmə vasitələri olan qəddarlıq elementləri Belə geniş yayılmışdır. Yaxın gələcəkdə qəlbin məcburi İlahi təmizləmə vasitələri olan çoxsaylı terror, münaqişə, müharibə, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlər Yer kürəsini lərzəyə gətirəcək. İnsanlar nə qədər tez mənəvi-ruhani biliklərini inkişaf etdirərək İlahi məntiqlə dünyanı düzgün, yəni olduğu kimi dərk edib İlahi məntiqlə yaşayıb Kainatla harmoniyada, yəni Allaha yaxın ola bilsələr, bu xoşagəlməzlərə ehtiyac olmayacaq.

Hər bir insan, ailə, millət, dövlət və bəşəriyyət ancaq mənəvi-ruhani biliklərini inkişaf etdirməklə dünyagörüşünü təkmilləşdirib yeni ali dünyagörüş və təfəkkür forması, Kainatı və insanı idarə edən ali İlahi qanun olan İlahi məntiqlə dünyanı düzgün, yəni olduğu kimi dərk edib hadisə, situasiya, dünya və insanlara düzgün münasibətdə olmaqla qəlbini maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizləyərək məhəbbətlə (“taqva”) doldurub Kainatla harmoniyada, yəni Allaha yaxın, bütün xoşagəlməz hadisə, situasiya, problem, xəstəlik, bədbəxtlik, krizis və fəlakətlərdən birdəfəlik azad, ağıllı, kamil, əbədi-ali sağlam və xoşbəxt yaşaya bilər.

“Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31.

“Allahın sizdən istədiyi (və davası) təkəcə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37.

İlahi məntiqi təsəvvür və dərk edəndə Allaha mütləq kamil inam yaranır. Allah reallıq, dünya illüziya olur. Qəlbimiz maddi və mənəvi dünya dəyərlərinə hərislik, aludəlik (“şeytan”) və onların nəticələri olan neqativ fikir, emosiya və hisslərdən (“cin”) təmizlənir, məhəbbətlə dolur. Allaha məhəbbətimiz və onun müqabilində Allahın bizə məhəbbəti, başqa sözlə, informasiya-energetik əlaqə artır. Kainatla harmoniyada, yəni Allaha yaxın oluruq. Ruh yüksəlir, bütün xəstəliklər sağalır, problem və bədbəxtliklər aradan qalxır. İnsan İlahi informasiyalarla kamilləşir, yəni müdrikləşir, müqəddəsləşir, mələkləşir və İlahiləşir. İnsanın İlahi istəklə yaratmaq və idarə etmək imkanları sonsuz artır, insan şəxsiyyətinin miqyasları böyüyür. Bəşəriyyət inkişafın yeni ali keyfiyyət mərhələsinə keçir. Yer üzərində sözün əsl mənasında, cənnət yaranır. Təsəvvürolunmaz ali xoşbəxt həyat başlanır. “Bu bir kitabdır, sənə nazil etdik ki, Rəbblərinin iznilə çıxarsan insanları zülmətlərdən aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna”. İbrahim surəsi (14) 1.

Hər bir insanın müqəddəs İlahi və insani-heyvani başlanğıcı vardır. Bütün qəlblər Allaha bağlı olduğundan İlahiliyini artırıb, Allaha yaxın olub, Haqqa qovuşan hər bir müqəddəs, mələk, İlahi insan təkəcə özünün deyil, keçmişlərinin, törəmələrinin, yaxınlarının, bəşəriyyətin, dünyanın və Kainatın xilaskarı olur. Ona görə ki, insan məhəbbəti İlahi məhəbbət üçün xammaldır, yəni İlahi məhəbbətə çevrilir. İlahi məhəbbət isə Allahdır, Kainatı yaradır, yaşadır və idarə edir. Necə deyərlər, dünya müqəddəslərin çiyində durur. “Şərəfli bəndələrdir mələklər Allahın dərgahında”. Ənbiyə surəsi (21)

26. “Kafirlərin küfrünün ucbatından az qala çatlaya bilərdi göylər. Həmd oxuyur Rəbblərinə, məğfirət diləyir Yer üzündə olanlara mələklər”. Şura surəsi (42) 5. Xoşbəxtlik qəlbə məhəbbət hissini artırmasıdır.

Ağıllı, güclü, mənəviyyatlı, alicənab, intellektli və ruhani insan Kainatı və insanı idarə edən ali İlahi qanun olan İlahi məntiqi, yəni hamını, hər şeyi Allah yaradıb, Allah idarə etdiyini, başqa sözlə, hər şeyin Allahın işi, öncədən yazısı (ssenarisi) olub hər bir yarananın, o cümlədən, hər bir insanın xoşbəxtliyi naminə qəlbinə uyğun, hamının xeyrinə düzgün yaradılıb, düzgün idarə olunduğunu bilmirsə, özü də hiss etmədən hansısa maddi və mənəvi dünya dəyərlərinə aludə olaraq tamam məhv ola bilər. İndi yaşamaq qabiliyyətli olmaq üçün hər bir insan, o cümlədən alim, siyasətçi və kommersant eyni zamanda həm də müqəddəs olmalıdır. Allaha məhəbbət bəsləməyin yeganə reallıq, ali dəyər və xoşbəxtlik olduğunu hiss edəndən sonra heç bir dünya dəyərləri onları nə qədər çox istəsək də, bizi aludə və dəfn edə bilməz.

Bəşəriyyət ancaq Allaha məhəbbət bəsləməyi öyrənib, əvəzində İlahi məhəbbəti qazanıb Allaha yaxın olmaqla birləşib xoşbəxt ola bilər. Dünyanı məhəbbət (Allah) xilas edəcək.

“Odur möminləri bir-birinə bağlayan. Yer üzərində nə varsa hər şeyi sərf eləsələr belə, bağlaya bilməzlər onları bir-birinə. Ancaq Allah (məhəbbət) bağlayar onları bir-birinə”. Ənfəl surəsi (8) 63.

İnsanın dünya dəyərlərinə hərislik və aludəliyi güclü olduqca məntiqi onu aldadır və yüz faiz əmin olduğu halda deqradasiya və özünüməhvetməyə gedir. Ona görə də insanların mənəvi-ruhani biliklərini inkişaf etdirmədən heç bir stabil iqtisadi və siyasi reformaya nail olmaq mümkün deyil. “Bütün işlər Allahın əlindədir”. Rad surəsi (13) 31.

Bütün dinlər bizdən inkişaf etmiş planetdən mələkləşmiş insanlardan (Cəbrail) peyğəmbərlərə vəhylə (ruhla, yəni hissə) ancaq İlahi məntiqi, yəni hər şeyin Allahın işi, öncədən yazısı (ssenarisi) olduğunu bəşərə öyrətmək üçün verilmişdir. Yeri gəlmişkən bəşər yaxın illərdə İlahi məntiqi dərk edərək mələkləşmə mərhələsinə keçəcək. “Bu bir kitabdır, sənə nazil elədik ki, Rəbblərinin iznilə çıxarasan insanları zülmətlərdən aydınlığa, güclü olan, öyülməli olan Allahın yoluna”. İbrahim surəsi (14) 1. “Bir müddət ötəcək “Quran”ın haqq olduğunu mütləq dərk edəcəksiniz”. Sad surəsi (38) 88. “Şərəfli bəndələrdir mələklər Allahın dərğahında”. Ənbiyə surəsi (21) 26. “Rəbbimizdən gəlir hər şey, deyər dərin alimlər. Yalnız ağıllı adamlar bunu düşünüb anlar”. Əl-i İmran surəsi (3) 7.

Dini təfəkkürdə başlanğıc inamdır. İnam ali həqiqətin tənqidsiz, analizsiz qəbul olunmasıdır. İnamsız din mövcud deyil. Kor-koranə inam kamil ola bilməz. Dərketmə inamı kamil edir.

Uzaqgörən adamlar başa düşürlər ki, mənəviyyatsız elm bəşərin məhv edilməsi mexanizmidir.

Din başa düşməlidir ki, elmi axtarışlarla daimi yeniləşməyə başqa cür düşüncələrə qarşı doqmatizm və aqressivlik, yəni dini fanatizm getdikcə artacaq. “Ey kitab əhli! Dininizdə həddinizi aşmayın. Allahındır göylərdə nə varsa, yerdə nə varsa”. Nisə surəsi (4) 171. “Dində məcburiyyət yoxdur”. Baqara surəsi (2) 256.

İlahi qanunlarla yaşayan insan Allaha məhəbbət bəsləməkdən başlamırsa, o, Allaha deyil, şeytana, yəni dini fanatizmə doğru gedir. Allaha məhəbbət bəsləməkdən dünya və insanlara məhəbbət yaranır. Bunlarsız ruh inkişaf edə bilməz. “Allahın sizdən istədiyi tək cə qəlb təmizliyi, taqva (məhəbbət) duyğusudur”. Hacc surəsi (22) 37.

Allaha inam insanı xoşbəxt edir. Ancaq mən Allaha inanmayanlara, dini, inamı və ibadəti mənəkindən fərqli olanlara etiraz, narazılıq və nifrət edirəmsə, demək dinə, inama, duaya aludə olmuşam, onları məhəbbətdən, yəni Allahdan üstün tuturam. Bu dini fanatizmdir. Ateizmi Allah dini fanatizmə qarşı yaratmışdır.

Nə din, nə inam, nə dua, nə də hər hansı ibadət ali məqsəd ola bilməz. Bunlar qəlbi təmizləyərək Allaha məhəbbəti artırmaq üçün vasitələrdir. Ali məqsəd qəlbə Allaha məhəbbət bəsləyib əvəzində İlahi məhəbbəti qazanmaqla Kainatla harmoniyada, yəni Allaha yaxın olub Haqqa qovuşmaqdır.

Hər hansı ibadətdən sonra ruh yüksəlsə, demək ibadət düzgün yerinə yetirilir.

Bütün elmlər dindən ayrılmış və nəhayət, dinlə birləşməlidir. Din elmlə birləşəndə İlahi məntiq dərk olunur. Elm mənəvi-ruhani, din elmi olmalıdır. Bu birləşmə olmadan bəşəriyyət sabaha, gələcəyə gedə bilməz.

Mənəviyyəti və gələcəyi görməyi din öyrətmişdir. Elmin açma bilmədiyi ali həqiqətləri ancaq din açma bilər.

Bütün dinlər zəifləyərək öz yerini yeni körpəyə, “Elmi din”ə verirlər. Daha doğrusu, İlahi məntiqlə bütün dinlər və elmlər birləşir. Keçmişdə din, fəlsəfə və təbabət bir insanda birləşmişdir.

İnsanların mənəvi-ruhani inkişafının dövlət qanunları ilə təsbit olunması, İlahi məntiqlə yeni fəlsəfə, ideologiya və uyğun olaraq yeni qanunların formalaşması düşüncəmizin artmaqda olan deqradasiyasının qarşısını alır.

son